

1. Hesablar üzrə yekun dövriyyəsi, özündə.... aparılmış əməliyyatlar üzrə qeydiyyatları əks etdirir

- yeni ilin əvvəlində
- ✓ hesabat ilinin sonunda
- yarım ilin əvvəlində
- kredit təminatıdır
- rübün əvvəlində

2. Kreditləşmə prosesi mərhələsinə aiddir

- müəssisənin nizamnaməsini yoxlamaq
- ✓ kreditə sifarişlərin baxılması
- kreditləşməyə auditor razılığı almaq
- kreditin verilməsinə Mərkəzi Bankın razılığını almaq
- kreditləşmə prinsiplərini müəyyən etmək

3. Bankın kredit siyasətinə daxildir

- hesablaşma aparmaq
- ✓ kreditləşmə istiqamətini müəyyən etmək
- ehtiyat fondu yaratmaq
- kreditlərin ödənilməsinə təmin etmək
- ssudalar üzrə itgilərə görə ehtiyat

4. Kreditləşmə prinsipidir:

- yararlılıq
- ✓ müddətlilik
- kreditlərin nağdsız qaydada hesablaşma hesabına köçürülməsi
- müntəzəmlik
- kreditlərin verilməsi və ödənilməsinin nağdsız qaydası

5. Borc limiti o deməkdir ki:

- borc istənilən qədər ola bilər
- ✓ ona müəyyən olunan kreditin məbləğini aşmır
- hesablaşma (cari) hesabda vəsaitin olmamasıdır
- ona müəyyən olunan kreditin məbləği artır
- borc kreditin maksimum həddini aşmır

6. Kreditin təminatıdır:

- kredit haqq hesabı
- ✓ bank zəmanəti
- digər kreditlər
- kredit müqaviləsi
- borc öhdəliyi

7. Kreditləşməyə icazəni verir

- baş mühasib
- ✓ kredit şöbəsi
- Mərkəzi Bank
- inzibati şöbə
- mühasibatlıq

**8.** Analitik uçot qalıqları ilə sintetik uçotun arasındakı kənarlaşmalar

- üç hesabdən artıq olmamaqla icazə verilir
- ✓ icazə verilmir
- iki hesabdən artıq olmamaqla icazə verilir
- İpoteka
- icazə verilir

**9.** Xarici valyutada hüquqi şəxsə bank müştərisinə daxil olmaların uçotu üçün istifadə edilir

- hesablaşma hesabı
- ✓ xarici valyuta hesabı
- dövlət hesabı
- müəssisə hesabıdır
- vəsait hesabı

**10.** Rezident olmayana aiddir:

- dövlətlər arası təşkilatlar
- rezident sifətində göstərilməyən başqa şəxslər
- ARnın diplomatik nümayəndəliyi
- ✓ ARnın vətəndaşı olan fiziki şəxs
- qeydiyyatdır

**11.** Rezident anlayışına aiddir

- ölkə vətəndaşı
- ✓ xarici vətəndaşların hesabı
- işçi heyət
- müşahidədir
- immiqrant

**12.** Valyuta əməliyyatlarının siyahısı əks etdirilir

- Valyutanın alqısı – satqısı haqda lisenziyada
- ✓ “Valyuta tənzimlənməsi və valyuta nəzarəti” qanununda
- ARnın mülki məəcəlləsində
- bərcədur
- “Bank fəaliyyəti” haqda qanund

**13.** Xarici valyutabu

- manatla pul vəsaitidir
- ✓ xarici valyutada pul vəsaiti
- xərcdir
- mənfəətdir
- gəlirdir

**14.** Depozit xidməti bu

- aktivdir
- ✓ pasivdir
- ziyandır
- sazışdır

- mənfəətdir

15. REPO əməliyyatına aiddir

- hesablaşma
- xeyirdir
- zərərdir
- ✓ vasitəçilik
- gəlirlilik

16. Sonradan yenidən satılmaq məqsədilə səhmlərə qoyulan vəsaitə aiddir:

- passiv əməliyyatlar
- başqa əməliyyatlar
- vasitəçilik əməliyyatları
- müqavilədir
- ✓ aktiv əməliyyatlar

17. Qiymətli kağızları-bu:

- borcdur
- sənəddir
- borc sənədidir
- ✓ əmlak hüququ verən sənəddir
- öhdəlik sənədidir

18. Emissiyon qiymətli kağızlara aiddir:

- opsiyonlar
- sertifikatlar
- ödənişdir
- veksellə
- ✓ istiqrazlar

19. Kommersiya bankları qiymətli kağızlar bazarında ..... sifətində çıxış edə bilərlər

- vasitəçi
- qiymətli kağızdır
- başqa qiymətli kağızların investoru kimi
- ✓ öz qiymətli kağızlarının emitenti kimi
- qiymətli kağızları alan investor kimi

20. Ssudanın qaytarılmağa etibarsız olmasını qəbul etmək üçün zəruridir

- bankın baş mühasibinin tapşırığı
- təsisçidir
- kredit şöbəsinin tapşırığı
- bank rəhbərinin sərəncamı
- ✓ məhkəmə orqanının qərarı

21. Adətən kommersiya təşkilatlarına biznesin inkişafı üçün verilir

- ipoteka krediti
- opsiyondur
- kredit xətti
- sadə kredit

✓ istehlak krediti

22. Hüquqi şəxsə ( mərkəzi bankdan başqa) kredit köçürülür

- rezident
  - depozitdir
  - səhmdar
  - təsisçi
- ✓ banklar arsı kredit

23. Borcalana kredit xəttinin açılmasının şərtləri və qaydaları müəyyən edilir

- veksəl sənədi
  - səhm hesabı
  - tələbnamə tapşırığı
- ✓ bağlanmış müqavilə
- odəmə tapşırığı

24. Ticarət təşkilatlarına adətən açılır

- kredit xətti
  - naqd odenişdir
  - hesablaşma hesabı
- ✓ xüsusi ssuda hesabı
- sadə ssuda hesabı

25. Kredit dosyesi saxlanılır

- iyirmi il
  - sazişdir
  - beş il
  - on il
- ✓ müddətsiz

26. Ssudanın rəsmiləşdirilməsi üzrə sənədə aiddir

- qeydiyyat haqqında şəhadətnamə
- ✓ kredit müqaviləsi
- təsisçilik müqaviləsi
  - kreditin verilməsi haqda razılaşma
  - qeydiyyat

27. Borc alanın hüquqi hüquqlarını təsdiq edən sənədlərə daxildir

- maliyyə planı
  - müqavilə işi
- ✓ biznes – plan
- imza və möhür nümunəsi kartoçkası
  - müəssisənin rəhbərliyi haqda məlumat

28. Krediti rəsmiləşdirməyə hazırlaşan zaman

- müştəri və bank arasında kredit müqaviləsi bağlanılır
  - kredt
  - kreditin mühasibat rəsmiləşdirilməsi aparılır
- ✓ borc alanın sənədlərinin təhlili həyata keçirilir
- borc alanın anketləşdirilməsi aparılır

29. Komersiya banki adətən kreditləşdirir
- müəsisə hesabına
  - borcluluq
  - hesablaşma hesabıdır
  - ✓ Mərkəzi bankla
  - kreditorla
30. Kreditləşmənin obyektı – bu
- kredit müqaviləsi
  - hüquqi şəxs
  - fiziki şəxs
  - ✓ maliyyələşdirilən obyekt
  - hüquqi şəxs
31. Müəyyən kredit sazişində iştirak hüquq və vəzifələri müəyyən edilir
- tələbnamə müqaviləsi
  - səmərəlilikdir
  - ehtiyatlılıq
  - ✓ kredit müqaviləsi
  - səhmdarlar iclası
32. Bankomatın nağd pulla yüklənməsi aparılır
- iki gündən bir
  - səhmdər
  - hər gün
  - ✓ lazım olanda
  - üç gündən bir
33. Valyutamübadilə əməliyyatları..... kursunda aparıla bilər
- Kredit təşkilatı
  - ödəmə tapşırığı
  - tələbnamə tapşırığı
  - ✓ Mərkəzi bankın məzənnəsi ilə
  - məzənnə ilə
34. Qısa valyuta mövqeyinin açılması – bu nə vaxt ki öhdəçilik
- tələb orta səviyyədədir
  - məzənnədir
  - tələb yoxdur
  - tələbdən azdır
  - ✓ tələbdən çoxdur
35. Hesablar üzrə yekun dövriyyəsi əlaqədardır
- mənfəətin bölüşdürülməsi
  - zərərdir
  - mənfəətin yenidən bölüşdürülməsi
  - verginin hesablanması
  - ✓ mənfəətin bölüşdürülməsi və yenidən bölüşdürülməsi

36. Sintetik uçot sənədlərinə aiddir:

- xüsusi hesab

✓

- gündəlik balans
- cari hesab
- yalnız depozit üzrə faiz qaytarılır
- dövryyə cədvəli

37. Aşağıdakı verilmiş mühasibat uçotu hesablarında kommersiya banklarında balans hesabı adlanır

- bankın fondları

✓

- bankın verdiyi , zəmanət, təminatlılıq
- şəxsi hesab
- inzibati hüquq pozuntluğu haqda məcəllə ilə
- cari hesab

38. Hesablaşma xidməti haqda müqavilə çərçivəsində açılır:

- cari hesab

✓

- hesablaşma hesabı
- ssuda hesabı
- müqaviləsində müəyyən edilən şəizlə ödəməklə depozitin bütün məbləği qaytarılır
- müxbir hesabı

39. Başqa kommersiya bankına depozit vəsaitinin köçürülməsi həyata keçirilir

- xərc kassa orderi

✓

- ödəniş tapşırığı
- nağd ödənişə elan
- məsuliyyət yalnız bir tərəfin üzərinə düşürkommersiya bankının
- ödəniş tələbnaməsi

40. Xüsusi bank sənədləri kateqoriyasına aiddir:

- düzəliş orderi

✓

- memorial order
- mədaxil kassa orderi
- cari hesab
- xərc kassa orderi

41. Banklararası hesablaşmalar aparılır

- bank şöbəsi

✓

- HKM
- bank filialı
- reditor borcudur
- klirinqmərkəzi

42. Bank əməliyyatları üzrə hesablanılan faiz əks olunmalıdır

- hər ay

✓

- həmin dövrdə, hansı ki hesablanılıb
- hesabat ilinin əvvəlində
- hesabqaimənin alınmasıdır
- hesabat ilinin sonunda

43. əməliyyat işçisi sənədləri yoxladıqdan sonra

- şöbə müdürinə verir
- ✓
- sənədi imzalayır
  - baş mühasibata verilir
  - xüsusi hesab
  - möhür vurur

44. Axşam kassaları aşağıdakı əməliyyatları aparır:

- pulun ehtiyata keçirilməsi
- ✓
- nağd pulun qəbulu
  - nağd pulun inkassasiyası
  - nağd ödənişə elan
  - nağd pulun verilməsi

45. Akkreditivbu:

- bağlı
  - geri çağrılmayan
  - geri çağrılan
- ✓
- örtülü
  - nağd ödənişə elan

46. Faktoring əməliyyatlarıbu:

- kreditor borcudur
- ✓
- hesabqaimənin alınmasıdır
  - debitor borcudur
  - nağd pulun inkassasiyası
  - nağd pulun verilməsidir

47. Nağdsız hesablaşmalar aparılır

- qəbzlə
- ✓
- ödəniş tapşırığı ilə
  - akkreditivlə
  - tələbnaməylə
  - ödəniş tələbnaməsi ilə

48. Depozit əməliyyatıbu

- aktivdir
- ✓
- pasivdir
  - cari hesab
  - hec biri
  - aktivpasivdir

49. Bankda istənilən mülkiyyət formasında olan müəssisəyə açılır

- ssuda hesabı
- ✓
- hesablaşma hesabı
  - cari hesab
  - təsisçi hesabı

- ehtiyat hesabı

50. Hesabata izahat qeydiyyatı tərtib edilir.....:

- aylığa
- cari ilə
- yarımilliyə
- ✓ - rüblüyə
- illiyə

51. Kredit təşkilatının vasitəsilə aparılan ödənişlər və müştərilərin hesabları haqda məlumatlar ..... tərkibinə daxil olur:

- illik hesabatın
- ✓ aylıq hesabatın
- yarım illik hesabatın
- saat ərzində
- rüblük hesabatın

52. Banklararası kredit və depozitlər haqda məlumat hesabatın tərkibinə daxil olur:

- bir ilə
- ✓ aya
- yarım ilə
- ilə
- rübə

53. Valyuta və pul bazarlarında əməliyyatlar haqda hesabat daxildir

- illik hesabat
- ✓ əməliyyat hesabatı
- rüblük hesabat
- kredit mənfəəti
- aylıq hesabat

54. Bankın fəaliyyətini əks etdirən göstəricilər əks etdirilir

- rubluk hesabatda
- ✓ illik hesabatlarda
- yarımillik hesabatda
- maliyyə hesabı
- analitik ucotda

55. Hesabat formasının tərtibatşısı hissəsi əks etdirir

- hesabatda
- ✓ balansda
- analitik ucot
- kredit hesabı
- planlı iqtisadiyyat

56. Bank hesabatının əsas əlaməti:

- maliyyə vəziyyəti
- ✓ bankın sənədlərinin düzgünlüyü
- sintetik hesab
- naqd ödənişdir
- hesablar planı

57. Bankın hesabatı xarakterizə edir:

- bankın hesabatını
- ✓ bankın maliyyə vəziyyətini
- zərəri
- hec biri
- mənfəəti

58. əlavə dəyər vergisindən azad edilir:

- sənəddir
- xarici valyutanın alqısı
- ✓
  - depozit əməliyyatları
- inkassasiya üzrə əməliyyatlar
- xarici valyutaların satışı

59. Mənfəət və itkilər hesabatında əks etdirən simvollar ..... əks etdirir:

- altı rəqəmi
- ✓
  - beş rəqəmi
- dörd rəqəmi
- inkasso
- üç rəqəmi

60. Bankın maliyyə nəticəsi

- bankın xərci
- ✓ xüsusi kapitalın artımı xüsusi kapitalın azalması  
bankın gəliri
- bankın gəliri
- maliyyə
- xüsusi kapitalın azalması

61. Təhtəl hesab pul vəsaitinin verilməsi üçün əsas.....

- mühasibədir
- ✓ rəhbərin əmrindən
- təhtəlhesab şəxsdir
- təsisçi
- vəzifəli şəxsə ərizədir

62. Bankın anbarından materialın buraxılması tələbnaməsinin üçüncü nüsxəsi verilir

- cavabdeh şəxsə
- ✓ mühasibəyə
- alana
- hamı
- anbardara

63. Bankın əsas vəsaitlərinin yenidən qiymətləndirilməsinə bir dəfə .... icazə verilir:

- iki ildə bir dəfə
- ✓
  - ildə bir dəfə
- yarım ildə bir dəfə
- hec biri
- ayda bir dəfə

**64.** əsas vəsaitlər uçota qəbul edilir

- sair dəyərdə
- √ alış dəyərində
- bazar dəyərində
- naqd odenişdir
- ilkin dəyərdə

65. əsas vəsaitlərin uşot vahidinə aiddir

- bazar dəyərində
- ədədlə miqdarda
- manatla dəyərdə
- sazişdir
- inventar obyektləri

**66.** Bankın əsas vəsaitinə aid edilir:

- vəsaitlər
- ✓ binalar torpaq sahələri filiallar
- borc valyuta ehtiyatı
- hamı
- sıqorta olunmuş vəsaitlər

**67.** Bankın əsas vəsaitinə aiddir

- cəlb olunmuş vəsaitlər
- ✓ özönəməxsus vəsaitlər
- bərc qiymətliyəri
- hec biri
- alınmış zəmanət və himayədarlıq

**68.** Beynəlxalq sazişlər üzrə tərəf müqavilə inam olmayan zaman..... hesabı istifadə edilir

- ödemiş tapşırığı
- ✓ inkasso
- bank köçürməsi
- təsisçi hesabı
- sənədli akkreditiv

**69.** İnkasso tapşırığı yayılır

- altı nüsxədə
- √ dörd nüsxədə
- beş nüsxədə
- təcili hesab
- üç nüsxədə

**70.** Yenidən qiymətləndirmə zamanı hesabın qalıqı gəlirlər(xərclər) hesabına köçürülməyə məxsusdur

- hær il
- ✓ hær ay
- hær gün
- her saat
- hær rüb

**71.** Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- heç bir üstünlüyü yoxdur
  - mal dövriyyəsinin tezliyi
- ✓
- məhsul göndərən üçün ödənişin zəmanətliliyinin təmin edilməsi
  - sazişin rəsmiləşdirilməsinin sadəliyi
  - yüksək olmayan qaimə xərcləri

72. Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- yerli bank tərəfindən
  - AR Mərkəzi Bankı
  - AR Vergilər Nazirliyi
  - AR Maliyyə Nazirliyi
- ✓
- ödəyici və satıcı arasındakı müqavilə ilə

73. Akkreditivin nağd pulla ödənilməsinə:

- emitentbankın icazəsi zamanı icazə verilir
  - yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.
  - müstəsna hal kimi icazə verilir
  - icazə verilir
- ✓
- icazə verilmir

74. Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- avans ödənişində[yeni cavab]
  - akkreditiv açılan kimi
  - onu alıcı alandan sonra
- ✓
- onun yüklənib yola • salınmasından sonra
  - onun yüklənib yola salınmasına qədər

75. Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- inkasso sərəncamı
  - çek
  - ödəniş tələbnaməsi
- ✓
- ödəniş tapşırığı
  - akkreditiv

76. Tədavül vasitəsi kimi pul:

- dövriyyədə istifadə edilə bilər
  - dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.
  - nağdsız dövriyyə qismən iştirak edir
  - nağdsız dövriyyənin əsasını təşkil edir
- ✓
- nağdsız dövriyyədə istifadə edilə bilməz nağdsız

77. İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- təsərrüfat subyektləri
- AR Mərkəzi Bankı
- yerli banklar
- dövlət bankları

- ✓
- kommersiya bankları təsərrüfat subyektləri hesablaşmakassa mərkəzləri

**78.** Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavi xərcləri:

- ✓
- həddən azdır
  - tamamilə yoxdur
  - eynidir
  - həddən çoxdu
  - həddən çox böyükdür

**79.** Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- xidmət
  - yalnız maliyyə
  - yalnız qeyriəmtə
- ✓
- əmtəə və qeyriəmtə
  - yalnız əmtəə

**80.** Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- hesablaşma müqaviləsi
  - kredit müqaviləsi
  - trast müqaviləsi
  - pul vəsaitinin qəbuluna müqavilə
- ✓
- bank hesabı müqaviləsi

**81.** Banklarda müxbir hesablar açılır:

- İcra hakimiyyətinin göstərişi ilə
  - AR Maliyyə Nazirliyinin göstərişi üzrə
  - bələdiyyənin göstərişi üzrə
- ✓
- banklararası razılaşma əsasında
  - AR Mərkəzi Bankının göstərişi üzrə

**82.** Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- klirinq
  - nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
  - mövsümi
- ✓
- nağdsız
  - nağd

**83.** Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açirlar:

- büdcə
  - nostro
- ✓
- müxbir
  - loro
  - kredit

**84.** Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir

- Maliyyə Nazirliyinin icazəsi
  - nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- ✓
- bank hesabı
  - dövriyyə kassasının limiti
  - AR Mərkəzi Bankının baş lisenziyası

**85.** Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- dünya pulu
- tədavül vasitəsi
- dəyər ölçüsü
- yığım vasitəsi

- ✓
- ödəniş vasitəsi

**86.** Bütün nağdsız dövriyyə adlanır:

- nağd
- mövsümi
- hesablaşma
- ödənişsiz

- ✓
- ödəmə

**87.** Ödəniş dövriyyəsi həyata keçirilir:

- Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada
- AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
- yalnız nağdsız qaydada

- ✓
- nağd və nağdsız qaydada
  - yalnız nağd qaydada

**88.** Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- kassa idarələri
- küçə bankomatları
- region depozitariləri

- ✓
- kommersiya bankları
  - hesablaşmakassa mərkəzləri

**89.** Bank əmanəti müqaviləsi adlanır:

- məsuliyyət yalnız əmanətçinin üzərinə düşür
  - nağd verilməklə
  - məsuliyyət yalnız bir tərəfin üzərinə düşür kommersiya bankının
  - ikitərəfli
- ✓
- birtərəfli

**90.** Depozit əməliyyatı aparıla bilinər:

- necə fiziki, eləcə də hüquqi şəxslər arasında
- faizi ödəməklə qismən qaytarılır
- yalnız hüquqi şəxslərlə
- yalnız fiziki şəxslərə

- ✓
- necə fiziki, eləcə də hüquqi şəxslərlə

**91.** Bank və əmanətçinin əmanəti açan zaman rəsmiləşdirilən əsas sənəd adlanır:

- ✓ bank əmanəti müqaviləsi
- podrat müqaviləsi
- bank xidmətinə müqavilə
- hesablaşma hesabına köçürməklə
- bank xidməti göstərən müqavilə

**92.** Bank və əmanətinin hesabı üzrə mühasibətə, hansı ki, əmanət köçürülüb, müqavilə üzrə qayda tətbiq edilir:

- bank hesabı
- bankın verdiyi , zəmanət, təminatlılıq
- podrat müqaviləsi
- ✓ • bank hesabı
- bank əmanəti

**93.** Bank əmanət üzrə bank və əmanətçi arasında mühasibəttənzimlənilir

- inzibati hüquq pozuntluğu haqda məcəllə ilə
- “Bank fəaliyyəti haqda” qanunla
- necə fiziki, eləcədə hüquqi şəxslərlə
- ARnın vergi məcəlləsi
- ✓ • ARnın mülki məcəlləsilə

**94.** Depozitin qaytarılması sonrakı qaydada rəsmiləşdirilir

- depozit müqaviləsində müəyyən edilən faizlə ödəməklə depozitin bütün məbləği qaytarılır
- bankın fondları
- yalnız depozit üzrə faiz qaytarılır
- ✓ yalnız depozit bütün məbləği qaytarılır
- faizi ödəməklə qismən qaytarılır

**95.** Depozit hesabdən ödəniş aparılır:

- hesablaşma hesabına köçürməklə
- podrat müqaviləsi
- məhsula görə köçürməklə
- ✓ nəgd verilməklə
- cari hesaba köçürməklə

**96.** Qarşılıqlı əməliyyatların yerinə yetirilməsi məqsədilə banklar arasında mübadilə münasibətləri ... münasibətləridir:

- ödəniş
- ✓ • müxbir
- depozit
- trast
- vasitəçilik

**97.** Başqa bankın bu bankda hesabı dedikdə – bu:

- kastro» hesabı
- ✓ • “loro” hesabıdır
- “nostro” hesabıdır
- kontokorrent hesabdır
- hesablaşma hesabıdır

**98.** Xüsusi vahid bank hesabı, cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nağdsız hesablaşması aparılarkən belə adlanır:

- ssuda hesabı
- ✓
  - kontokorrent
- kommersiya
- müxbir
- onkol

**99.** Bu bankın başqa bankda müxbir hesabı dedikdə – bu:

- «kastro» hesabıdır
- ✓
  - “nostro” hesabıdır
  - “loro” hesabıdır
  - hesablaşma hesabıdır
  - kontokorrent hesabıdır

**100.** Müştərinin həqiqi qalıq üzrə son hesablaşma üçün qarşılıqlı tələblərin əvəzləşdirilməsi:

- overdraftdır
- ✓
  - klirinqdir
- trastdır
- lizinqdir
- faktoringdir

**101.** Nağdsız hesablaşmanın aparılması üçün əsas şərt ödəyicidə və vəsaiti alanda ... olmasıdır:

- müxbir hesabın
- ✓
  - bank hesabının
- nağdsız hesablaşmanın aparılmasına lisenziya hüququnun
- AR Mərkəzi Bankının lisenziyasının
- dövrüyyə kassa limitinin

**102.** Beynəlxalq hesablaşmalarda kim aparıcı rol oynayır:

- bank filialları
- ✓
  - kommersiya bankları
- klirinq şirkətləri
- valyuta birjalrı
- investisiya şirkətləri

**103.** SWİFT nədir:

- kredit intizamı
- ✓
  - ümumdünya banklararası maliyyə telekommunikasiya şəbəkəsi
- Avropa banklararası kredit stavkası
- Avropa Mərkəzi Bankının maliyyələşdirmə stavkası
- beynəlxalq hesablaşma pul vahidi

**104.** Hesablaşmalar sahəsində əsas nəzarət edən orqan kimdir:

- yerli banklar
- ✓
  - AR Mərkəzi Bankı
- AR hesablaşma palatası
- AR Maliyyə Nazirliyi

- AR Vergilər Nazirliyi

**105.** Müxbir münasibətlərinin predmetini nə təşkil edir:

- hesablaşma hesabları üzrə əməliyyatlar
- müxbir hesablar üzrə əməliyyatlar
- xüsusi banklararası əməliyyatlar
- ✓
  - müştərilərə xidmət üzrə əməliyyatlar
- ssuda hesabları üzrə əməliyyatlar

**106.** Beynəlxalq təcrübədə müqavilə üzrə öhdəçiliyin icra edilməsi üsulu olur:

- sadə akkreditiv
- ✓ ehtiyat akkreditivi
- bankın təsdiq etdiyi akkreditiv
- revolver akkreditiv
- transferabelli akkreditiv

**107.** İnkasso tapşırığı neçə nüsxədə yazılır:

- bir nüsxədə
- ✓
  - altı nüsxədə
- dörd nüsxədə
- beş nüsxədə
- üç nüsxədə

**108.** Başqa bankda hesab açan və bu hesabdakı vəsaitin bölüşdürücüsü necə adlanır:

- müxbirbank
- ✓ respondentbank
- emissiya bankı
- filial
- müvəkkil bank

**109.** Müxbir hesabı müqaviləsi kommersiya bankları və AR Mərkəzi Bankı arasında hansı müddətə bağlanılır:

- müddətsiz
- ✓
  - tərəflərin razılaşdığı müddətə
- üç ilə
- beş ilə
- bir ilə

**110.** Hesablaşmakassa mərkəzi ... hesablaşmakassa xidmətini göstərir:

- bələdiyyələrə
- əhaliyə
- təşkilatlara
- ✓ kommersiya • banklarına
- yerli hakimiyyət orqanlarına

**111.** Kommersiya bankının qarşılıqlı hesablaşma apardığı dövr ... adlanır:

- klirinq toplusu
- ✓
  - klirinq seansı
- klirinq laqası

- klirinq yığıncağı
- klirinq sessiyası

**112.** Başqa bankda hesabı açılan bank adlanır:

- filial
- ✓ • müxbir bank
- qeyribank klirinq təşkilatı
- respondent bank
- müvəkkil bank

**113.** Nağdsız hesablaşmalar ... yaranmışdır:

- nağdı pullardan
- ✓ • vekseldən
- borc pullardan
- banknotdan
- çekdən

**114.** Klirinq hesablaşması ... ola bilər:

- çoxtərəfli
- ✓ • ikitərəfli
- üçtərəfli
- beş tərəfli
- birtərəfli

**115.** Nağdsız hesablaşmalar sisteminin təsnifatının mühüm əlamətlərinə aiddir:

- köçürmə qaydaları
- ✓ • ödənişin böyüklüyü
- hesablaşma mexanizmi
- hesablaşma qaydaları
- ödəniş üsulu

**116.** Nağdsız hesablaşma ... əks etdirir

- borc öhdəliklərindən
- ✓ • hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- ödəyici və pul alan arasında məlumat mübadiləsini
- kredit öhdəliklərini
- pul öhdəliklərini

**117.** Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- balans məlumatlarından
- ✓ • debitor və kreditor borcları göstəriciləri
- hesablaşmaların rentabelliği
- hesablaşmaların mənfəətliliyi
- hesablardakı vəsaitlərin dövriyyəsi

**118.** Nağdsız hesablaşmaların təkamülü ... asılıdır

- yaranmış hesablaşma sistemindən
- ölkədəki konkret iqtisadi şəraitdən

- ✓ • tarixiiqtisadi inkişafın mərhələlərindən
- pul bazarının inkişaf səviyyəsindən
- yerli təşkilatların vəziyyətindən

**119.** AR nağdsız hesablaşmalar tənzimlənir:

- bankın sərəncamı ilə
- ✓ • AR Mərkəzi Bankının “ARda nağdsız hesablaşmalar haqqında” qaydalarıyla
- vətəndaşlıq aktları ilə
- vergi aktı ilə
- AR konstitusiyası ilə

**120.** Kredit köçürmələrinin alətlərinə aiddir:

- qaimələr
- ✓ • ödəniş tapşırığı
- çek
- plastik kartlar
- veksəl

**121.** Hesablaşma obyektı hesab edilir:

- yerli təşkilatlar
- ✓ • əmtəə və xidmətlər b
- əhaliyə
- banklar və kredit təşkilatları
- üdcəyə haqq

**122.** Hansı çek özgəsinə verilə bilməz:

- qaiməli
- ✓ • adlı
- təqdimə edilən
- orderli
- assignasiyalı

**123.** Çeki banka təqdim edən şəxs tərəfindən ödəniş aparılırsa, ... çek adlanır:

- adsız
- ✓ • təqdimə edilən
- adlı
- orderli
- assignasiyalı

**124.** ... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- ördərlərlə
- ✓ • səhm və istiqrazla
- akkreditivlə
- ödəniş tapşırığı ilə
- çeklə

**125.** Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- adsız
- ✓
  - adlı
- təqdimə edilən
- əsənəqnasıyalı
- orderli

**126.** Banklar müştərilərin çeklərini onların ... ödəyirlər:

- müxbir hesabında
- ✓
  - vəsaitin deponent edilmiş ayrıca hesabından
- tranzit hesabından
- valyuta hesabından
- xüsusi hesab açılmamaqla ümumi hesablaşma hesabından

**127.** Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- orderlər
- ✓
  - hesablaşma sənədləri
- nəqliyyat qaiməsi
- uyğunluq sertifikatı ilə
- hesabfaktura

**128.** Fiziki şəxslər arasında çeklə hesablaşmalara:

- əgər çek adlıdırsa, icazə verilir
- ✓
  - icazə verilmir
- AR Mərkəzi Bankının icazəsi olan zaman icazə verilir
- avans ödənişində[yeni cavab]
- icazə verilir

**129.** Çek kitabçasının blankının formasını müəyyən edir:

- yerli banklar
- ✓
  - AR Mərkəzi Bankı
- Azərbaycan hökuməti
- AR Milli Məclisi
- AR Maliyyə Nazirliyi

**130.** Çek istifadə edilə bilər:

- yalnız kommersiya bankları tərəfindən
- ✓
  - fiziki və hüquqi • şəxslər tərəfindən
- yalnız hüquqi şəxslər tərəfindən
- fiziki və hüquqi • şəxslər tərəfindən
- yalnız fiziki şəxslər tərəfindən

**131.** arici valyutada ticarət əməliyyatları üzrə malların ödənişinin inkasso tapşırığını tərtib edir

- xəzinədarlıq
- ✓
  - ixrac edən
- idxalçı
- pasivdir
- bank

**132.** Emitent bank tərəfindən istənilən vaxt dəyişdirilən və ya ləğv edilən akkreditiv adlanır:

- tələb edilən
- ✓ çağırılan
- müddətsiz
- vasitəcilik
- çağırılmayan

**133.** Kredit təşkilatının əmlakının inventarlaşmasında məqsəd:

- sintetik uçot məlumatlarının uyğunluğunu müəyyən etmək
- ✓ uçot məlumatları ilə əmlakın faktiki mövcudluğunu müəyyən etmək
- analitik uçot məlumatları ilə sintetik uçot məlumatlarına uyğunluğunu müəyyən etmək
- - aktiv əməliyyatlar
- İlkın uçot məlumatlarının analitik uçot məlumatlarının uyğunluğunu müəyyən etmək

**134.** İnventarlaşma komissiyasının tərkibi təsdiq olunur:

- Mühasibin sərəncamı ilə
- ✓ Rəhbərin sərəncamı ilə
- Şöbə müdirinin sərəncamı ilə
- əmlak hüququ verən sənəddir
- Baş mühasibin sərəncamı ilə

**135.** Maddi ehtiyatların tərkibində ..... uçota alınır:

- Maddi texniki bazarı təşkil edənlər.
- amortizasiya hesablananlar.
- Dəfələrlə istifadə olunanlar
- ✓ Bir dəfə istifadə olunanlar
- - istiqrazlar

**136.** Qeyri dövrü aktivlərin ilkin dəyəri..... Deməkdir

- Yenidən qiymətləndirmə ilə əlaqədar dəyər
- ✓ Əldə olunmasına faktiki xərclər
- Amortizasiya məbləğinə artırılmış faktiki xərclərin məbləği
- - öz qiymətli kağızlarının emitenti kimi
- Amortizasiya çıxıldıqdan sonra əldə edilməsinə faktiki xərc

**137.** əsas vəsaitlərin hərəkəti ..... rəsmiləşdirilir

- Təsis sənədləri ilə müəyyən olunan formada
- ✓ Müəyyən olunmuş vahid formada
- İnzibati qaydada müəyyən edilən formada
- - məhkəmə orqanının qərarı
- Uçot siyasətində nəzərdə tutulan formada

**138.** Alınmış və mədaxil edilmiş maddi ehtiyatlar aşağıdakı mühasibat yazılışında əks olunur:

- DT
- Satıcılar, podratçılar, alıcılarla hesablaşma KT  
Kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı
- DT
- ✓ Maddi ehtiyatlar KT  
Satıcılar, podratçılar, alıcılarla hesablaşma
- Yenidən qiymətləndirmə zamanı onların dəyərinin artmasının uçotu hesabının kreditində.

- istehlak krediti
- DT
- «Saticılar podratçılar alıcılarla hesablaşma» KT
- «Maddi ehtiyatlar»

**139.** əsas vəsait və qeyri maddi aktivlərə hesablanan amortizasiya məbləğinin son həddi bərabər olmalıdır:

- Obyektin bərpa dəyərinə
- ✓ Obyektin balans dəyərinə
- Obyektin ilkin dəyərinə
- Üç nüsxədə
- Obyektin faktiki dəyərinə

**140.** Qeyrimaddi aktivlərin yaradılması əks olunur:

- DT
- kapital qoyuluşu hesabı KT
- qeyri maddi aktivlər hesabı
- DT
- ✓ kapital qoyuluşunun uçotu hesabı KT
- xərclərin • aparıldığı hesab
- DT
- qeyri maddi aktivlər hesabı KT
- kapital qoyuluşu hesabı
- Mübahisəsiz qaydada silə bilər
- DT
- qeyrimaddi aktivlərin uçotu hesabı KT
- xərclərin aparıldığı hesab

**141.** Maddi ehtiyatlar uçota alınır:

- Bazar dəyəri ilə
- ✓ Faktiki dəyər ilə
- Bərpa dəyəri ilə
- İnkasso sərəncamı
- İlkin dəyərlə

**142.** Qeyrimaddi aktivlərə amortizasiya hesablanır:

- Hər on günlükdə
- ✓ • Hər ay
- Hər rüb
- Qüsürlüdür
- Hər il

**143.** əsas vəsaitlərin və qeyri maddi aktivlərin yaradılmasına, əldə olunmasına xərclər.....adlanır

- Uzun müddətli xarakterli xərclər
- ✓ Əsaslı xarakterli xərclər.
- Planlı xərclər
- Qeyd olunan ödəniş sənədlərin hamısı
- Cari məsrəfli xərclər.

**144.** Amortizasiya hesablanır:

- Bankın maliyyə vəziyyətindən asılı olaraq
- ✓ Tam bərpa üzrə
- Kredit təşkilatının uçot siyasətindən asılı olaraq

- Bank
  - Qismən bərpa üzrə
- 145.** əsas vəsaitlər daxil ola bilirlər
- Əvəzsiz
  - Satın alma yolu ilə əldə edilir.
  - Büdcədən
- ✓ Obyektin tikintisi və yenidən qurulması yolu ilə yaradılır.
- Ehtiyat fondunun yaranması zamanı
- 146.** əsas vəsait obyektlərinin azalması mühasibat uçotunda əks olunur:
- ✓ Yenidən qiymətləndirmə zamanı onların dəyərinin artmasının uçotu hesabının kreditində.
- DT
- «Saticılar podratçılar alıcılarla hesablaşma» KT  
«Maddi ehtiyatlar»
  - bankın rəhbərliyi ilə razılaşdırıldıqdan sonra kağız daşıyıcılarının ləğvindən bir il sonra
  - Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün
- DT
- Saticılar, podratçılar, alıcılarla hesablaşma KT  
Kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı
- 147.** əsas vəsaitlər mühasibat uçotunda..... əks olunur:
- vəsaiti olan bankın adı, hesab nömrəsi
  - Bərpa dəyəri ilə
  - Bazar dəyəri ilə
  - aktiki dəyərlə
- ✓
- İlkin dəyərlə F
- 148.** əsas vəsaitlərin dəyərinin artması mühasibat uçotunda əks olunur:
- Mərkəzi Bank  
baş mühasib
  - satıcılar, podratçılar və alıcılarla hesablaşmaların uçotu hesabının debeti, əsas vəsaitlər hesabının kreditində
  - əsas vəsaitlərin uçotu hesabının debeti ilə pul vəsaitlərinin uçotu hesabının müxbirləşməsində
  - əsas vəsaitlər hesabının debeti ilə alıcılar, podratçılar və satıcılarla uçotu hesabının kreditində
- ✓ yenidən qiymətləndirilmə zamanı əmlakın dəyərinin artmasının uçotu hesabı ilə müxbirləşmədə əsas vəsaitlərin uçotu hesabının debetində
- 149.** əsas vəsaitlər əvəzsiz daxil ola bilərmi?
- kredit təşkilatının maliyyə vəziyyətindən asılı olaraq
  - etimad idarəetmə hesablarında
- ✓ olar
- rəhbərliyin razılığı ilə ola bilər
  - yox
- 150.** Kommersiya bankı tərəfindən əsas vəsaitlərin uçotu aparılır:
- Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün
  - etimad idarəetmə hesablarında
  - balansdan kənar hesablarda
  - DEPO hesablarında
- ✓
- balans hesablarında
- 151.** Müştərinin metal hesabından qiymətli metalların silinməsi zamanı qiymətli metallara olan tələbatın ödənilməsi uçotda aşağıdakı qaydada əks olunur:

- DT
- ✓ «Müştərinin (kredit təşkilatından başqa) qiymətli metallarla olan hesabı» KT  
«Konversion əməliyyatlar və müddətlisövdələşmələr • üzrə hesablaşma»
- Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün
- DT
- «Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar» KT  
«Faktoring və forfeyting əməliyyatları üzrə müştərilərlə hesablaşmalar»
- DT
- «Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar» KT  
«Kommersiya təşkilatı»
- DT
- Konversion əməliyyatlar və müddətli sövdələşmələr üzrə hesablaşmalar KT  
«Müştərilərin (kredit təşkilatından başqa)» qiymətli metalla olan hesabı
152. Müştərinin hesablaşma hesabına vəsaitin manatla köçürülməsi yolu ilə başa çatan qiymətli metallarla sövdələşmə üzrə öhdəçiliyin icrası əks olunur:
- Müsbət reallaşma fərqi formasında gəlir əldə edir
- DT
- keçmiş ilin konversion əməliyyatları və müddətli sövdələşmələrə görə hesablaşmalar KT  
«Konversion əməliyyatlar və müddətli sövdələşmələrə görə hesablaşmalar»
- DT
- «Konversion əməliyyat və müddətli sövdələşmələrə «gərə hesablaşmalar KT  
Keçmiş ilin konversion əməliyyat və müddətli sövdələşmələrə görə hesablaşmalar
- DT
- ✓ «Konversion əməliyyat və müddətli sövdələşmələrə görə hesablaşmalar» KT  
Kommersiya təşkilatı
- DT
- «Faktoring və forfeyting əməliyyatlarına görə müştərilər ilə hesablaşmalar» KT  
«Konversion əməliyyat və müddətli sövdələşmələr üzrə hesablaşmalar»
153. Bank qiymətli metalları rəsmi qiymətdən aşağı qiymətə satın aldıqda
- Müsbət reallaşma fərqi formasında gəlir əldə edir.
  - Müştərinin hesabına faiz daxil edir.
  - Mənfi reallaşma fərqi formasında xərc həyata keçirir.
- ✓
- Müsbət reallaşma fərqi formasında gəlir əldə edir.
  - Müştəridən komissiya gəliri əldə edir.
154. İnkasso tapşırığı neçə nüsxədə tərtib olunur ?
- Sərəncam geri qaytarılır
  - Bir nüsxədə
  - İki nüsxədə
- ✓
- üç nüsxədə
  - Dörd nüsxədə
155. İnkasso tapşırıqlarından hansı ödənişlərin alınması və digər hallarda istifadə edilir?
- Müştərinin hesabına faiz daxil edir.
  - Qismən malların alınmasında
  - Xidmətlərin göstərilməsi ilə bağlı ödənişlərin alınması üçün
- ✓
- Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün
  - İşlərin görülməsində
156. Ödəniş edən bank hesabında vəsait olmadıqda və çatışmadıqda, vergi sərəncamı ilə icraçıbank necə hərəkət etm
- Sərəncam 120 gündən sonra qaytarılır
  - Müsbət reallaşma fərqi formasında gəlir əldə edir.

- ✓ Sərəncam icraçıbankda qalır və hesaba vəsait daxil • olduqca icra edilir
- Sərəncam 90 gündən sonra qaytarılır
- Sərəncam geri qaytarılır

157. Vergi orqanlarının sərəncamı neçə nüsxədə tərtib olunur ?

- Bir nüsxədə
- Sərəncam 90 gündən sonra qaytarılır
- İki nüsxədə
- ✓ • Dörd nüsxədə
- Üç nüsxədə

158. Vergi orqanlarının təqdim etdiyi sərəncam bank tərəfindən qeydiyyatdan qəbul olunub icra edilə bilərmi ?

- Üç gündən sonra qəbul olunur
- Bir həftədən sonra qəbul olunur
- Mənfi reallaşma fərqi formasında xərc həyata keçirir.
- ✓ Qeydiyyatdan qəbul olunur
- Qeydiyyatdan qəbul olunmur

159. İnkasso sərəncamı neçə nüsxədə tərtib edilir ?

- Bir nüsxədə
- İnkasso tapşırığı
- İki nüsxədə
- ✓ Üç nüsxədə
- Dörd nüsxədə

160. İnkasso sərəncamları ilə hesablaşmalar zamanı ödəniş edən hesabına xidmət göstərən bank məcburi icra orqanlarının göstərişi ilə və əlavə edilən icra sənədinə əsasən ödəniş ödəniş edən hesabından mübahisəsiz qaydada həyata keçirilə bilərmi?

- Bir gündən sonra silə bilər
- kooperativ təşkilatlar
- Bir aydan sonra silə bilər
- ✓ Mübahisəsiz qaydada silə bilər
- Tam silə bilər

161. Ödəniş edən hesabından pul vəsaitin mübahisəsiz qaydada silinməsi üçün məhkəmə icraçısı və ya Dövlət Sosial Müdafiyyə Fondu orqanı icracı banka hansı sənəd təqdim edir ?

- İnkasso tapşırığı
- Qeydiyyatdan qəbul olunmur
- Akkreditiv
- ✓ İnkasso sərəncamı
- Ödəniş tapşırığı

162. İcra vaxtı keçmiş ödəniş sənədində hər hansı düzəliş aparılmışsa, möhür vurulmamış ödəniş sənədi qüsurlu sayıla bilərmi

- Qüsuruz sayılır
- vasitəçilik
- Orta qüsurudur
- ✓ Qüsurudur
- Az qüsurudur

**163.** Banklar hesablar üzrə əməliyyatları hansı ödəniş sənədlərin əsasında aparılır

- Ödəniş tapşırıqları
- kooperativ təşkilatlar
- Akkreditivlər
- ✓ Qeyd olunan ödəniş sənədlərin hamısı
- İnkasso sərəncamları

**164.** Nəğdsiz hesablaşmalar hesablarının açıldığı hansı təşkilat vasitəsi ilə aparılır

- Məhdud məsuliyyətli cəmiyyət
- İnvestisiya şirkəti
- kooperativ təşkilatlar
- Maliyyə təşkilatı
- ✓ • Bank

**165.** Malgöndərən bankında ödəniş nə ilə aparılır:

- çeklə
- ödəniş tələbnaməsi ilə
- Hesab qaimə ilə
- ödəniş tapşırığı ilə
- ✓ • akkreditivlə

**166.** Bank birtərəfli qaydada, kreditin üzrə faiz dərəcəsini dəyişmək hüququna malikdir:

- Kommersiya bankında
- ✓ Banklar haqqında qanuna əsasən
- aktiv hesabdır
- inventar və ləvazimat
- Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»

**167.** Kredit təşkilatının xüsusi fondlarından biri:

- xüsusi kapital
- ✓ • əlavə fondur
- kassa sənədidir
- ödənişlərin aparılması üçün hesablaşma sənədinin növünü bank müəyyən edir
- ehtiyat fondudur

**168.** Ehtiyat kapitalının fondunun analitik uçotunun aparılması qaydası müəyyən edilir:

- Milli Məclisin qanunu ilə
- ✓ kredit təşkilatı tərəfindən
- aktiv hesabdır
- həmin gün
- təlimatla

**169.** Bankda nizamnamə kapitalı formalaşdırılır:

- Banklar haqqında qanuna əsasən
- ✓ Kommersiya bankında
- Mərkəzi hesablaşma sistemində
- Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»
- inventar və ləvazimat

170. Problemli faizlər gəlirlər uçuotu üzrə hesablarda əks etdirilir:
- ayın sonunda
  - sazişin aparılması faktı üzrə
  - sonrakı gün
  - ✓ onun alınması faktı üzrə
  - öz pul və qiymətlilərin bankın pul və qiymətliləri ilə bir yerdə saxlamaq
171. Sövdələşmə günündə valyutalaşma tarixli sövdələşmələrin balansdan kənar uçuotu;
- Bank rəhbərliyinin qərarı ilə aparılır.
  - ✓ Aparılmır
  - Sövdələşmələrin səhərisi günü aparılır
  - öz işini başqasına tapşırmaq
  - Mütləq aparılır.
172. Müddətli sövdələşmələrdə hesablaşma müddətləri:
- Sövdələşmə tarixindən beş iş günü geri qalır.
  - ✓ Sövdələşmə tarixindən iki iş günündən artıq geri qalır
  - Sövdələşmə müddətinə uyğun olur
  - əmək haqqının, təqaüdlərin verilməsi üçün üç gündən çox olmayan müddətdə
  - Sövdələşmə tarixini iki iş günü qabaqlayır
173. Sövdələşmiş valyutalaşma tarixi müəyyən olunur:
- Sövdələşmə tarixindən beş iş günü ərzində
  - ✓ Sövdələşmə tarixindən iki iş günü ərzində
  - Dərhal
  - müəssisənin nağd pul dövriyyəsinin həcminə görə
  - İş həftəsi ərzində
174. Qiymətli metalların analitik uçuotu aparılır:
- Onların keyfiyyətinə görə
  - ✓ Qiymətli metalların növünə görə
  - Qiymətli metalların miqdarına görə
  - kassa məxaric orderi ilə istənilən fiziki şəxs tərəfindən
  - Sövdələşmə müddətinə görə
175. Bank fiziki formada olan qiymətli metallarla əməliyyat apara bilər:
- Banklar haqqında qanun əsasında bank istənilən əməliyyatı apara bilər.
  - ✓ Bu əməliyyatların aparılmasına lisenziya olduqda
  - Mərkəzi Bankın əsasnaməsi əsasında
  - Bankın rəhbəri və xəzinə müdiri
  - Rəhbərliyin seçimi əsasında
176. Valyuta kursu yüksəldikdə kurs fərqi uçota alınır:
- DT
- «kredit təşkilatının kassası» KT  
« mübadilə məntəqələrinin kassası»
- DT
- ✓ «konversiya əməliyyatları və müddətli sövdələşmələr üzrə əməliyyatlar» KT  
«gəlirlər»
- sair xərclərə
- D<sup>m</sup>/hesabı “kommersiya təşkilatı” K<sup>m</sup>/ hesabı “kredit təşkilatın kassası”

|      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |
|------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|      | DT<br>• «konversiya əməliyyatları və müddətli sövdələşmələr üzrə əməliyyatlar» KT<br>«kredit təşkilatının kassası»                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        |
| 177. | Mərkəzi Bankın müəyyən etdiyi kursdan yuxarı kursla xarici valyuta satın alınmasından yaranan mənfi kurs fərqi:<br><br>DT<br>• «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları» KT<br>« xərclər»<br>DT<br>✓ «xərclər» KT<br>«konversiya sövdələşməsi və müddətli əməliyyatlara • görə hesablaşma»<br>DT<br>• «kredit təşkilatının kassası» KT<br>« mübadilə məntəqələrinin kassası»<br>• Kənar şəxslərin və yüklərin daşınması qadağandır<br>DT<br>• «valyuta və fond birjalrı ilə hesablaşma» KT<br>«kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları» |
| 178. | Uçot qeydiyyatına daxil edilir<br><br>• ödəmə tələbnaməsi<br>✓ şəxsi hesab<br>• akkreditivin açılmasına ərizə<br>• inventar kartoçkası<br>• ödəniş tapşırığı                                                                                                                                                                                                                                                                                                                                                                                                              |
| 179. | Bankın aktivlərinə daxil deyildir<br><br>• Əsas vəsaitlər və qeyri maddi aktivlər<br>✓ Hüquqi şəxslərin hesablaşma və cari hesablarına cəlb olunan vəsait<br>• Dövlətin borc öhdəlikləri<br>• fasiləsizlikdir<br>• Hesablanmış faizlər                                                                                                                                                                                                                                                                                                                                    |
| 180. | Kommersiya banklarının aktiv əməliyyatlarının əsasıdır<br><br>• Balans arxası öhdəliklər<br>• hec biri<br>• Depozit əməliyyatları<br>✓ Müştərilərin kreditləşmə əməliyyatları<br>• Hüquqi şəxslərdən hesablaşma və cari hesablara cəlb olunan vəsait                                                                                                                                                                                                                                                                                                                      |
| 181. | Əməliyyat gününün bağlanması nəticəsində passiv şəxsi hesabda hansı qalıq ola bilər<br><br>• yalnız debet<br>✓ kredit və sıfır<br>• yalnız sıfır<br>• Yenidən qiymətləndirmə zamanı onların dəyərinin artmasının uçotu hesabının kreditində.<br>• yalnız kredit                                                                                                                                                                                                                                                                                                           |
| 182. | Filiallararası hesablaşmaların təşkilinin əsas şərtlərinə aiddir:<br><br>• mütləq şəraiti yoxdur<br>✓ göndərən bankın uçotunda və icraçı bankın ödənişində eyni tarixdə filiallararası hesablaşmada hesablar üzrə hesablaşma əməliyyatını əks etdirmək<br>• filiallararası hesablaşmalar hesabı üzrə hesablaşma əməliyyatlarının alıcı bank hesabında əks etdirilməsi<br>• Ödəmə krediti<br>• filiallararası hesablaşmalar hesabı üzrə göndərən bank uçotunda filiallar üzrə hesablaşmada hesablaşma əməliyyatının əks etdirilməsi                                        |
| 183. | Hesab açılmadan fiziki şəxslərin pul vəsaitləri köçürülən zaman formalaşır:                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               |

- Bölüşdürücülük
- bank çıxarışı
- ✓ ödəniş tapşırığı
- əməliyyatçının hesabatı
- ödəniş tələbnaməsi

**184.** Kredit təşkilatının bölmələri arasında filiallararası hesablaşmaların hesab nömrələri formalaşdırılan zaman mütləq verilməlidir

- razryad
- ✓ struktur nömrələri
- dəqiq tapşırıq yoxdur
- Kreditə görə haqq ödənilsin
- kod

**185.** İnkasso sərəncamları ilə hesablaşmalar zamanı ödəniş edənin hesabına xidmət göstərən bank məcburi icra orqanlarının göstərişi ilə və əlavə edilən icra sənədinə əsasən ödənişi ödəniş edənin hesabından mübahisəsiz qaydada həyata keçirilə bilərmə ?

- bank müdirinin razılığı ilə silinir
- ✓ Mübahisəsiz qaydada silə bilər
- Bir gündən sonra silə bilər
- Bir aydan sonra silə bilər
- Tam silə bilər

**186.** əsas vəsait obyektlərinin yenidən qiymətləndirilməsi nəticəsində onların dəyərinin azalması məbləği daxil edilir

- Yenidən qiymətləndirmə üzrə gəlirlər hesabın kreditinə
- ✓ əmlakın yenidən qiymətləndirilməsi nəticəsində onların dəyərinin artmasının uçotu üzrə hesabın debetinə
- Yenidən qiymətləndirmə ilə əlaqədar gəlirlər hesabın debetinə
- Yenidən qiymətləndirmə üzrə itkilər hesabın debetinə
- əmlakın yenidən qiymətləndirilməsi nəticəsində onların dəyərinin artmasının uçotu üzrə hesabın kreditinə

**187.** Alınmış avadanlıqlar, inventar, eləcə də görülmüş iş və göstərilmiş xidmətlər üzrə mühasibat yazılışı aparılır

- Debet kapital qoyuluşu üzrə hesab
- ✓ Debet-satıcılar, podratçılarla hesablamalar üzrə hesab
- Debetsatıcılar, podratçılarla hesablamalar üzrə hesab
- Debet – ssuda hesabı
- Debetkapital qoyuluşu üzrə hesab

**188.** Maddi ehtiyatların uçotu hesabı üzrə analitik uçot aparılır

- materialların saxlanma yerinə, qiymətlərinə görə ayrılıqda
- ✓ obyektlər, əşyalar, material növləri, maddi məsul şəxs və saxlanma yerləri üzrə ayrılıqda
- qiymətlər üzrə ayrıca şəxsi hesabda
- ümumilikdə
- bir şəxsi hesabda

**189.** Filialın valyuta kassasının valyuta ilə təmin olunması zamanı mühasibat yazılışı

- DT
- «təhtəl hesab məbləğlərə görə işçilərlə hesablaşma KT «kredit təşkilatının kassası»
- DT
- ✓ «yolda olan pul vəsaitlər» KT «kredit təşkilatının kassası
- DT
- «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları» KT «xərclər»
- həmin gün

- DT
- «kredit təşkilatının kassası» KT  
«mübadilə məntəqəsinin kassası»
- 190.** Valyuta birjasında xarici valyutanın satın alınması əməliyyatının aparılması üçün müştəridən komissiya alınıb
- DT
- «xərclər» KT  
«kommersiya əməliyyatlar»
- DT
- ✓ «kommersiya təşkilatı» KT  
«gəliirlər»
- DT
- «kredit təşkilatının kassası» KT  
«mübadilə məntəqəsinin kassası»
  - Hüquqi və fiziki şəxslərin kassirləri vasitəsilə
- DT
- «kredit təşkilatından müxbir hesablar» KT  
«qeyrerezidentlərin banklardakı müxbir hesabları»
- 191.** Müştəriyə xarici valyutada pul vəsaiti köçürülmüşdür:
- DT
- «kredit təşkilatının kassası» KT  
«mübadilə məntəqəsinin kassası»
- ✓ • DT  
«xarici valyutanın alınıb satılmasına görə müştəri ilə hesablaşmalar» KT  
«kommersiya təşkilatı»
- Hüquqi və fiziki şəxslərin kassirləri vasitəsilə
  - AMBa və ya yaxınlıqda olan digər kredit təşkilatında
- DT
- «kredit təşkilatının kassası» KT  
«konversiya sövdələşməsi və digər əməliyyatlar üzrə hesablaşmalar
- 192.** Öz hesabından xarici valyutada nağd vəsait alınması mühasibat yazılışı ilə əks olunur
- DT
- «mübadilə məntəqəsinin kassası» KT  
«kredit təşkilatının kassası»
- DK
- ✓ «kredit təşkilatının kassası» KT  
«qeyrerezidentlərin banklardakı müxbir hesabları»
- DT
- Satıcılar, podratçılar, alıcılarla hesablaşma KT  
Kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı
  - Kredit təşkilatının baş mühasibində (uçot işinə məsul olan vəzifəli şəxs)
- DK
- «kredit təşkilatının kassası» KT  
«nominal dəyəri xarici valyutada göstərilən çeklər»
- 193.** Müvəkkil banklarda Respublika, xarici beynəlxalq bankların adına açılan hesab adlanır təşkilatlarında açıq hesab adlanır:
- Kastro
- ✓ • Loro
- Nostro
  - xarici vətəndaşların hesabı
  - Loroforo
- 194.** Xarici valyutada daxil olan tam məbləğ hüquqi şəxsin..... hesabına daxil edilir
- lori
- ✓ tranzit
- xüsusi tranzit
  - ssuda

- valyuta

**195.** Xarici valyutada ticarət əməliyyatları aparmaq üçün akkreditiv açmaq üçün ərizə verir:

- xəzinədarlıq
- ✓ idxalçı
- bank
- xarici valyutada pul vəsaiti
- ixrac edən

**196.** Hesablaşma sisteminin qurulması qaydası rəsmiləşdirilir

- Aktiv passiv hesabdır
- Mərkəzi hesablaşma sistemində
- Əhaliyə
- Mərkəzi bankın yalnız təminatlı kredit portfelinə aid olan vəsaitlər
- ✓ MHBS-nə əsasən

**197.** Hesablaşma sisteminin qurulması qaydası mütləq əks etdirməlidir:

- ✓ hesablaşma əməliyyatlarının həyata keçirilməsində əməkdaşlarına rəhbərlik üçün istifadə edilən işçi sənəd
- sənədlərin konkret forması yoxdur
- təşkilatın uçot siyasəti məntəqəsini
- vəzifəyə təlimatları məntəqəsi
- fəaliyyətdəki mənfəi nəticələrin aradan qaldırılması və ehtiyatların aşkar edilməsi üçün istifadə olunan məlumatları toplamaq
- hesabda sərbəst vəsait olmasını

**198.** Təsdiqi düzgündür ki, hesablaşma sisteminin qurulması qaydasını

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işlətib hazırlayır
- dəqiq cavab yoxdur
- Bankın etimadını qazanan təşkilatları
- ✓ kredit təşkilatı sərbəst • işləyib hazırlayır
- Azərbaycan Respublikasının Mərkəzi bankı işləyib hazırlayır

**199.** Azərbaycan Respublikasında nəğdsiz hesablaşmalar:

- ✓ • Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
- Azərbaycan Respublikası Mərkəzi bankının metodik göstərişi ilə
- Azərbaycan Respublikası Mərkəzi bankının tapşırığı ilə
- Hesaba vəsait daxil olduqca
- bankın daxili sənədləri ilə

**200.** Azərbaycan Respublikasının banklarında fiziki şəxslərin əmanətləri məxsusdur:

- uçota
- ödənilməyə
- ehtiyata köçürməyə
- Kontokorrent hesabla birləşir
- ✓ mütləq sığortalamaya

**201.** Azərbaycan Respublikası Mərkəzi bankının kredit və depozitlərinin mühasibat uçotu uyğun olaraq həyata keçirilir:

- Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
- Azərbaycan Respublikası Mərkəzi bankının təlimatı ilə
- verilmir
- Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatı ilə

- ✓
- Azərbaycan Respublikası Mərkəzi bankının tapşırığı ilə
- 202.** Gündaxili kreditin alınması uçuotu üzrə hesabın açılması:
- təşkilatın razılığı üzrə həyata keçirilir
  - üç iş günü
  - tələb edilir
  - mütləq deyil
- ✓
- tələb edilmir
- 203.** Azərbaycan Respublikası Mərkəzi bankı banklara kredit verir:
- illik
  - lombard
- ✓
- gündaxili
  - overdraft
  - məbləğdən asılı olmayaraq
- 204.** Azərbaycan Respublikası Mərkəzi bankının kreditlərinin təminatına aiddir:
- Trast
  - alınmış mal, görülmüş iş, göstərilmiş xidmətə görə
- ✓
- Mərkəzi bankın yalnız təminatlı kredit portfelinə aid olan vəsaitlər
  - təşkilatın adı, qabaqşdırma tarixi, qoyulmuş pulun məbləği, kassa işçisinin ştamplı ilə
  - MHBS-nə əsasən
- 205.** Azərbaycan Respublikası Mərkəzi bankının kreditləri məqsədilə verilir:
- məqsəd gəlir əldə etməkdir
  - bərcdur
  - bank
  - məcburilik
- ✓
- mənfəət xarakterli deyil
- 206.** Azərbaycan Respublikası Mərkəzi bankının kredit və depozitlərin verilməsi qaydası nəzərdə tutulur:
- ✓
- Azərbaycan Respublikası Mərkəzi bankının qaydalarıyla
  - Qeyd olunan ödəniş sənədlərin hamısı
  - Azərbaycan Respublikası Mərkəzi bankının təlimatlarıyla
  - kommersiya bankının metodik göstərişləri
  - Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatıyla
- 207.** Mütləq ehtiyatların böyüklüyü hesablanması və onların tənzimlənməsi artıq aprılır:
- hər il
  - şəxsi hesab
  - hər rüb
  - kredit təşkilatı qeydiyyatdan keçiriləndə
- ✓
- hər ay
- 208.** Bankın mütləq ehtiyatlarını həcmi hesablaması qaydası ilə müəyyən edilmişdir:
- Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatı ilə
  - birinci sıra hesablar
  - Kommersiya bankının merodik göstərişi ilə
- ✓
- Azərbaycan Respublikası Mərkəzi bankının • qaydaları ilə
  - Azərbaycan Respublikası Mərkəzi bankının təlimatı ilə

**209.** Kredit təşkilatı üçün gəlirlərin uçotu üzrə şəxsi hesab:

- məlumatların qeydiyyatı formasıdır
- ✓ analitik uçotun qeydiyyatçısıdır
- sintetik uçotun qeydiyyatçısıdır
- büdcə hesablar
- hesabat formasıdır

**210.** Kredit təşkilatında mənfəət və itkilər haqda hesabat adlanır:

- vahid şəkllə salınmış daxili sənəddir
- ✓ sintetik uçotun qeydiyyatçısı
- analitik uçot qeydiyyatçısı
- məsul icraçı
- hesabat forması

**211.** Kredit təşkilatının fəaliyyətinin maliyyə nəticələri haqda məlumat formalaşdırılması..... uyğun olaraq həyata keçirilir

- bankın daxili tapşırığı ilə
- ✓ ARnın  
Mərkəzi Bankının tapşırığı ilə
- ARnın  
Mərkəzi Bankının təlimatları ilə
- həm debet həm kredit
- ARsı  
Mərkəzi Bankının qaydaları ilə

**212.** Kredit təşkilatında mənfəətdən vergini əks etdirən mühasibat uçotu..... hesabda aparılır:

- Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının kassası»
- hər filialda
- ✓ baş ofisdə
- ikinci qayda balans hesabında
- balansdan kənar

**213.** kredit təşkilatının vasitəçilik əməliyyatlarına aiddir:

- Mərkəzi bankın yalnız təminatlı kredit portfelinə aid olan vəsaitlər
- ✓ Trast
- kassa sənədidir
- təşkilatın adı, qablaşdırma tarixi, qoyulmuş pulun məbləği, kassa işçisinin ştamplı ilə
- alınmış mal, görülmüş iş, göstərilmiş xidmətə görə

**214.** Komissiya ilə müqavilə üzrə vasitəçilik xidməti göstərməyə görə ödəniş hesab edilir (bir neçə variantda):

- əməliyyat gəliri
- ✓ komissiyon mükafatı
- sair gəlir
- kassa məxaric orderi, nağd pul və digər qiymətli qaydalar
- birdəfəlik gəlir

**215.** Birdəfəlik xarakter daşıyan xərclərə aiddir:

- satışdan kənar xərclərə
- ✓ sair gəlirlərə
- əməliyyat gəlirlərinə
- kassa mədaxil orderi
- sair xərclərə

|      |                                                                                                                                                                                                                                                                                                                                                                             |
|------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 216. | Təşkilatın tələb edilməyən kreditör borclarına aiddir:                                                                                                                                                                                                                                                                                                                      |
|      | <ul style="list-style-type: none"> <li>• adi növ fəaliyyətdən gəlirlərə</li> <li>✓ sair gəlirlərə</li> <li>• fəvqəladə xərclərə</li> </ul>                                                                                                                                                                                                                                  |
|      | <ul style="list-style-type: none"> <li>• kassa məxaric orderi</li> <li>• fəvqəladə gəlirlərə</li> </ul>                                                                                                                                                                                                                                                                     |
| 217. | Kredit təşkilatının qaydaları nəzarət tələbləri ilə əlaqədar xərclərinə aiddir:                                                                                                                                                                                                                                                                                             |
|      | <ul style="list-style-type: none"> <li>• satışdan kənar xərclər</li> <li>✓ sair xərclərə</li> <li>• adi növ fəaliyyətdən gəlirlər</li> </ul>                                                                                                                                                                                                                                |
|      | <ul style="list-style-type: none"> <li>• kassa jurnalında</li> <li>• sair gəlirlərə</li> </ul>                                                                                                                                                                                                                                                                              |
| 218. | Ümumi təşkilati xarakterli xərclərə aiddir:                                                                                                                                                                                                                                                                                                                                 |
|      | <ul style="list-style-type: none"> <li>• satışdan kənar xərclərə</li> <li>✓ əməliyyat xərclərinə</li> <li>• sair gəlirlərə</li> <li>• nağdi pulun verilməsi günün ərəfəsində əməliyyat işçisi tərəfindən müştərilərdən alınan pul ceki əsasında</li> <li>• sair xərclər</li> </ul>                                                                                          |
| 219. | əmlakın satışından olan xərclərə aiddir:                                                                                                                                                                                                                                                                                                                                    |
|      | <ul style="list-style-type: none"> <li>• satışdan kənar xərclərə</li> <li>✓ əməliyyat xərclərinə</li> <li>• sair gəlirlərə</li> <li>• əməliyyat kassasının mədaxili və məxarici üzrə ayrılıqda</li> <li>• sair xərclər</li> </ul>                                                                                                                                           |
| 220. | İcraya götürülmüş əmlakdan istifadə edilməsi ilə əlaqədar olan xərclər aiddir:                                                                                                                                                                                                                                                                                              |
|      | <ul style="list-style-type: none"> <li>• sair xərclərə</li> <li>✓ əməliyyat xərclərinə</li> <li>• sənədlərin konkret forması yoxdur təşkilatın uçot siyasəti məntəqəsini</li> <li>• möhürünün sürəti</li> <li>• bank əməliyyatları həyata keçirməkdən xərclərə</li> </ul>                                                                                                   |
| 221. | Başqa təşkilatların nizamnamə kapitalında iştirakdan gəlirlərə aiddir:                                                                                                                                                                                                                                                                                                      |
|      | <ul style="list-style-type: none"> <li>• bank əməliyyatlarından gəlirlərə</li> <li>✓ əməliyyat gəlirləridir</li> <li>• sair xərclərdir</li> <li>• kredit əməliyyatları üzrə gələcək dövrün gəlirləri</li> <li>• sair gəlirdir</li> </ul>                                                                                                                                    |
| 222. | Cəlb edilən pul vəsaiti üzrə hesablanması şəizin analitik uçotunun aparılması qaydasını kredit təşkilatı müəyyən edir.                                                                                                                                                                                                                                                      |
|      | <ul style="list-style-type: none"> <li>• “Mühasibat uçotu” haqda Qanuna uyğun</li> <li>✓ sərbəst</li> <li>• “Bank fəaliyyəti haqda” qanuna uyğun</li> <li>• əsas vəsaitlərin uçotu üzrə balansda saxlanılmaqla icarəyə verilmiş əsas vəsaitlərin uçotu üzrə balansdan kənar hesabda uçota alınır</li> <li>• ARsı</li> <li>• Mərkəzi bankının təlimatlarına uyğun</li> </ul> |
| 223. | əmanətin (depozitin) köçürülməsini təsdiq edən ilkin sənəd adlanır:                                                                                                                                                                                                                                                                                                         |

- ödəniş tələbnaməsi
- ✓ ödəniş tapşırığı
- çek
- ödənişlər ödəyicinin razılığı ilə aparılır
- mədaxil orderi

224. Bank əmanətinin rəsmiləşdirilməsi üçün sənəd tələb edilir:

- bank əmanəti müqaviləsi
- ✓ zəmanət, tapşırıq, girov müqaviləsi, hansı ki, depozit əmanətinin • təminatıdır
- bank xidməti müqaviləsi
- kredit idarələrinə olan hesablar üzrə pul köçürmələri və qarşılıqlı ödənişlərin üzləşməsi
- bank ödəniş (haqqı) müqaviləsi

225. Mühasibat uçotu hesablarının təyinatıdır

- hesab planının mövcudluğu
- ✓ yekcins bank əməliyyatlarının qruplaşdırılması və cari uçotu
- hesabların təqdim edilməsi
- bankın balansının tərtibi
- cari əməliyyatların əks olunması

226. İnventarlaşma.....deməkdir.

- əmlakın mövcudluğu
- ✓ əmlakın və öhdəliklərin və onların qiymətləndirilməsinin vəziyyəti və mövcudluğunun yoxlanması və sənədli təsdiqi
- əmlak və öhdəliklərin qiymətləndirilməsi
- əmlakın mühasibat uçotunda faktiki əks olunması
- təşkilatların əmlak və öhdəlikləri bu təşkilatın əmlak və öhdəliklərindən ayrılıqda uçota alınması

227. Mühasibat uçotu üzrə sənədlər ..... təmin edir

- statistik məlumatlara uyğunluğunu
- ✓ Bank fəaliyyətinin tam və arası kəsilməz əksini
- mühasibat uçotunun normativ aktlara uyğunluğunu
- Dövlət ilə kredit təşkilatı arasında fikir ayrılığının yaranmamasını
- Bank fəaliyyəti haqqında dəqiq məlumat almaq

228. Bankın aktiv passivləri onların əldə edilməsi və ya mövcudluğu anında.....uçota alınır:

- köhnəlmə nəzərə alınmaqla
- ✓ ilkin dəyəri ilə
- bərpa dəyəri ilə
- balans dəyəri ilə
- faktiki dəyəri ilə

229. Məzmunun formaya nisbətən üstünlük prinsipi dedikdə..... başa düşülür.

- Maliyyə Nazirliyinin göstərişi əsasında aparılması
- ✓ əməliyyatlar onların iqtisadi mahiyyətinə görə əks olunur
- Mərkəzi Bankın normativ aktlarına müvafiq olaraq əks etdirilir
- əməliyyatlar mühasibat uçotunun aparma qaydaları əsasında əks olunur.
- əməliyyatlar onların hüquqi formasına müvafiq əks olunur

230. əməliyyatların müntəzəm əks etdirilməsi prinsipi dedikdə..... başa düşülür:

- əməliyyatların əməliyyat günü ərzində əks olunması

- ✓ əməliyyat aparıldığı gün əks olunur.
- əməliyyatların həftə ərzində əks olunması
- əməliyyatların diferensiallaşdırılması
- əməliyyatların iş günü ərzində əks olunması

231. Kredit idarələrində uçot işinin təşkili prinsipidir:

- əməliyyatların dövriliyi
- ✓ əməliyyatın müntəzəm əks olunması
- əməliyyatların mövsümliliyi
- əməliyyatların təminatlılığı
- əməliyyatların hesabatlılığı

232. Kredit idarələrində uçot işinin təşkili prinsipidir.

- əməliyyatların aktivliyi
- ✓ bank fəaliyyətinin müntəzəmliyi
- əməliyyatların hesabatlılığı
- əməliyyatların mövsümliliyi
- əməliyyatların təminatlılığı

233. Banklarda mühasibat uçotunun predmeti dedikdə..... başa düşülür:

- kredit təşkilatının balansı
- ✓ bank əməliyyatlarının aktiv və passiv hesablarda əks olunması
- bank hesabları üzrə əməliyyatların məcmusu.
- aktiv və passiv formasında mühasibat uçotu obyektləri
- mühasibat uçotunun hesab planı.

234. Şəxsi hesabın açılması üçün bank rəhbərliyinin sərəncamında hansı rekvizitlər olmalıdır

- hesab üzrə azalmayan qalıq
- müqavilə
- şəxsi hesabın nömrələri
- ✓ hesab sahibinin adı
- ödəmə tapşırığı

235. Müştəriyə şəxsi hesab açmaq üçün bankın mühasibatlığına hansı sənəd daxil olmalıdır

- müştərinin imza nümunələri
- ✓ hesabın açılmasına dair rəhbərliyin sərəncamı
- hesabın açılmasına ərizə
- müştərinin təsis sənədləri
- hesabın açılma müqaviləsi

236. Uçot siyasətinin formalaşması, mühasibat uçotunun aparılması üçün məsuliyyət daşıyır

- müştərilər
- ✓ baş mühasib
- təsisçilər
- səhmdarlar
- kredit təşkilatının rəhbəri

237. Bank əməliyyatlarının yerinə yetirilməsinə görə mühasibat uçotunun təşkili üçün kim məsuliyyət daşıyır

- Mərkəzi Bank
- baş mühasib

- ✓ kredit təşkilatının rəhbəri
- müştərilər
- Bazar dəyəri ilə
- təsisçilər

**238.** Kredit təşkilatına qadağan edilmişdir

- hesablaşma xidməti
- ✓ istehsal fəaliyyəti
- məsləhət xidməti
- informasiya xidməti
- vasitəçilik fəaliyyəti

**239.** Bank əməliyyatına aid deyildir.

- faktoring əməliyyatı
- trast əməliyyatı
- depozit əməliyyatı
- ✓ fiziki şəxslərin tapşırığı ilə bank hesabı açılmadan pul vəsaitlərinin • köçürülməsi
- lizing əməliyyatları

**240.** Bank adlanan kredit təşkilatı neçə əsas bank əməliyyatını yerinə yetirməlidir

- bir
- beş
- iki
- ✓ üç
- yeddi

**241.** Bank əməliyyatı deyildir

- müştərilərə kassa xidməti göstərmək
- fiziki və hüquqi şəxslərin tapşırığı ilə hesablaşmalar aparması
- fiziki və hüquqi şəxslərə hesab açıb əməliyyat aparmaq
- ✓ pul formasında öhdəliyin icrası üzrə üçüncü şəxsə himayədarlıq etmək
- fiziki və hüquqi şəxslərin vəsaitlərinin əmanətə cəlb edilməsi

**242.** Bank əməliyyatlarının aparılmasına icazə verilir

- kredit təşkilatları ittifaqlarına
- heç birinə icazə verilmir
- sığorta təşkilatlarına
- kredit təşkilatları asossiasiyasına
- ✓ kredit təşkilatları qrupuna

**243.** AR Bank sisteminə daxildir

- AR Kommersiya bankları
- banklar və qeyribank kredit təşkilatları
- banklar və sığorta təşkilatları
- AR Mərkəzi Bankı
- ✓ Mərkəzi Bank və kredit təşkilatları

**244.** Kredit təşkilatının kassasından nağd pulun verilməsi nəticəsində

- hesab üzrə debet dövrüyyəsi azalır
- debet və kredit dövrüyyəsi azalır
- hesab üzrə debet dövrüyyəsi artır

- ✓ hesab üzrə kredit dövrüyyəsi azalır
- hesab üzrə kredit dövrüyyəsi artır

245. Komissiyon mükafatı formasında gəlir kredit təşkilatının uçotunda əks etdirilir:

- rüblük hesabat tərtib ediləndə
- ayın axırındakı iş gününə
- Borc alana vəsaitlərin geri qaytarmaq şərti ilə verilməsi ilə
- zərurət olanda

- ✓ xidmətin göstərildiyi tarixə

246. Kredit təşkilatının maliyyə nəticələri bölünür:

- bank əməliyyatlarından xərclər
- Mərkəzi Bankın uçot dərəcəsi
- sair növ fəaliyyətdən gəlirlər

- ✓ bank əməliyyatlarından maliyyə nəticələrinə
- köməkçi istehsal fəaliyyətinin həyata keçirilməsindən maliyyə nəticələrinə

247. Yenidən qiymətləndirmə nəticəsində aktivlərin dəyərinin azalması kredit təşkilatı üçün:

- maliyyə nəticəsidir
- Bankın resurs bazası və quruluşu
- xalis mənfəətdir
- gəlirdir
- ✓ xəredir

248. Mümkün itkilərə görə azaldılmaq formasında kredit təşkilatının kapitalının artırılması müəssisə üçün:

- xalis mənfəətdir
- Kənd təsərrüfatına
- xəredir
- ✓ gəlirdir
- bölüşdürülməyən mənfəətdir

249. Hesabat ilinə kredit təşkilatının maliyyə fəaliyyətinin nəticələri haqda məlumatların formalaşdırılması aşağıdakılara uyğun olaraq həyata keçirilir:

- ARSı Mərkəzi Bankının təlimatları ilə
- Bərpa olunan və bərpa olunmayan
- bankın daxili təlimatı ilə
- ✓ ARSı Mərkəzi Bankının tapşırığı ilə
- ARSı Mərkəzi Bankının qaydaları ilə

250. Xarici valyutada filialarası hesablaşma əməliyyatlarının aparılması üçün hesablaşma sənədlərinin formalarını hazırlayır:

- ARSının Mərkəzi Bankı
- ✓ kredit təşkilatı
- dövrlər
- ARNın Dövlət Statistika Komitəsi

- Borc limiti

251. Kredit təşkilatlarının bölmələri arasında xarici valyutada hesablaşmalar qaydaları müəyyən edilmişdir:

- ✓ ARSı  
Mərkəzi Bankının qaydaları ilə
- Cari ssuda hesabı
- daxili təlimat ilə
- hesablaşma sisteminin qurulması qaydaları ilə
- ARSı
- Mərkəzi Bankının tapşırığı ilə

252. Pul ehtiyatlarının yenidən bölüşdürülməsi üzrə əməliyyatlar aparılır:

- yalnız baş təşkilatın hesabları üzrə
- Sadə ssuda hesabı
- müxbir hesabları üzrə
- ✓ necə filiallararası hesablaşma hesabları üzrə, eləcə də müxbir hesabları üzrə
- filiallararası hesablaşmalar hesabı üzrə

253. Filiallararası hesablaşma sistemi üzrə göndərilən hər bir hesablaşma sənədi və ESİD təsdiq edilir:

- faksimullə
- Pul vəsaitləri
- əməliyyatçının imzası ilə
- ✓ açar sözü ilə
- baş mühasibin imzası ilə

254. Filiallar hesablaşma sistemi üzrə göndərən bankın hesablaşma sənədlərinin icraçı banka ödənişi elektron növündə eülektronrəqəm imzası ilə göndərilir:

- razılaşma üzrə
- Uzunmüddətli
- müştərinin arzusu ilə
- kağızla sənədləri göndərməklə
- ✓ kağızla sənədlər göndərilmədən

255. Filiallararası hesablaşmalar üzrə müştərilər üzrə hesablaşma əməliyyatlarının və xüsusi əməliyyatlar üzrə hesablaşmalar icraçı bank ödənişi həyata keçirməsi nəyin əsasında aparılır:

- bankın çıxarışı üzrə
- bank müştərisinin ərizəsi üzrə
- Zəmanətli
- ✓ bankın tapşırığı üzrə
- bankın tələbi üzrə

256. Filiallararası hesablaşmaların doldurulması hesab qaydalarını təsdiq edirlər:

- AR Mərkəzi Bankının qaydaları ilə
- Kredit resurslarının quruluşu
- daxili təminatla
- AR Mərkəzi Bankının göstərişi ilə
- ✓ hesablaşma sisteminin qurulması qaydaları ilə

257. Kredit təşkilatının balansında hesablaşma əməliyyatının və onun filiallarının filiallararası hesablaşmalar hesabı üzrə əks etdirilməsi həyata keçirilir

- qanunvericiliklə müəyyən edilməyib

- Artır
- bir gündə
- ✓ ödənişin köçürülməsi günündə
- ödənişin alınması günündə

**258.** Filiallararası hesablaşmalarda şəxsi hesabların nömrələrinin quruluşu formalaşdırılır

- uçot siyasəti haqda əmrin maddəsi ilə
- Ödəmə
- AR Mərkəzi Bankının tapşırığı ilə
- ✓ şəxsi hesabların əksi sxeması ilə
- kredit təşkilatının hesablarının işçi planı ilə

**259.** Texniki, telekommunikasiya vəsaiti sistemi və təşkilati tədbirlər əks etdirilir:

- Azərbaycan Respublikası MBnın metodik təqdimatı
- Müəssisənin banka borcunu
- nağdsız hesablaşmalar haqda Azərbaycan Respublikası MBnın təlimatları
- bankın uçot siyasəti
- ✓ nağdsız hesablaşmalar haqda qaydalar

**260.** Sintetik uçot sənədinə daxildir

- hesablar planı
- ✓ gündəlik balans
- memorial order
- hesablar üzrə qalıq cədvəli
- tədiyyə tələbnamsi

**261.** Analitik uçot sənədlərinə daxildir

- çek kitabçaları
- ✓ hesablar üzrə qalıq cədvəli
- pul çeki
- gündəlik dövryyə cədvəli
- ödəniş tapşırığı

**262.** Analitik uçot sənədinə aiddir

- aylıq balans
- ✓ şəxsi hesablar
- pul çeki
- gündəlik balans
- ödəmə tapşırığı

**263.** Sintetik uçot sənədidir:

- mədaxil orderi
- ✓ gündəlik dövryyə cədvəli
- şəxsi hesablar
- hesablar üzrə qalıq cədvəli
- faizlərin hesablama cədvəli

- 264.** Sintetik uçot sənədidir:
- kassa kitabı
  - ✓ gündəlik balans
  - hesablar üzrə qalıq cədvəli
  - faizlərin hesablanma cədvəli
  - şəxsi hesablar
- 265.** Analitik uçot sənədidir
- rüblük balans
  - ✓ hesablar üzrə qalıq cədvəli
  - gündəlik dövryyə cədvəli
  - aylıq balans
  - gündəlik balans
- 266.** Analitik uçotun sənədidir
- illik balans
  - ✓ şəxsi hesablar
  - gündəlik dövryyə cədvəli
  - aylıq balans
  - gündəlik balans
- 267.** Kredit təşkilatının balansı .....sıra hesabları əsasında tərtib edilir.
- üçüncü sıra hesabları üzrə
  - ✓ həm birinci həm ikinci
  - ikinci sıra
  - balans arxası hesablar üzrə
  - birinci sıra
- 268.** Açılmış hesabların qeydiyyat kitabı doldurulur
- yalnız elektron qaydasında
  - ✓ elektron formada və ya kağız daşıyıcısı formasında
  - yalnız kağız daşıyıcısında
  - istənilən qaydada
  - əl yazması qaydasında
- 269.** Müştərinin şəxsi hesabıdan çıxarış verilir:
- yalnız kağız daşıyıcısı formasında
  - şəxsi hesabın özü
  - yalnız elektron formasında
  - ✓ elektron formada və ya kağız daşıyıcısı formasında
  - şifahi formada
- 270.** Şəxsi hesablarda yazılış ..... əsasında aparılır.
- kassa sənədləri
  - ✓ ilkin sənədlər
  - sintetik uçot sənədləri
  - həm analitik, həm sintetik uçot sənədləri

- analitik uçot sənədləri

271. Müştərilərə açılan hesabların qeydiyyatı kitabında aşağıdakı məlumat məcburidir:

- müştərinin imzası
- ✓ bank hesabı müqaviləsinin tarixi və nömrəsi
- şəxsi hesabın adı
- şəxsi hesabın sahibinin adı
- yuxarı təşkilatın adı

272. Müştərilərə açılmış hesabların qeydiyyatı kitabında aşağıdakı məlumatlar məcburidir:

- müştərinin imzası
- ✓ hesabın açılma tarixi
- yuxarı təşkilatın adı
- müştərinin fəaliyyət növü
- şəxsi hesabın adı

273. əməliyyat günü ərzində Mühəsibat xidmətinə daxil olan sənədlər kredit təşkilatının hesablarında əks olunur:

- bankın müdirinin göstərdiyi müddətdə
- ✓ həmin günü
- kredit təşkilatı tərəfindən müəyyən olunan müddətlərdə
- başqa vaxtlarda
- ertəsi iş günündən gec olmayaraq

274. Kredit təşkilatında əməliyyat gününün müddəti ..... tərəfindən müəyyən edilir.

- yerli icra hakimiyyəti
- Mərkəzi Bankın normativ sənədi
- Mərkəzi Bankın baş mühasibi
- ✓ kredit təşkilatının özü
- Mərkəzi Bankın göstərişi ilə

275. Nağd pulların banka verilməsi üçün elanı tərtib edir:

- yalnız kredit təşkilatının işçisi
- bankın uçot işçisi
- ✓ müştəri və ya kredit təşkilatının işçisi
- bankın müdiri
- yalnız müştəri

276. Mühəsibat işçilərini və dəqiq vəzifələrini və onların xidmət göstərdiyi hesabları müəyyən edir:

- banklar haqqında qanun
- Maliyyə idarəsinin təlimatı
- kredit təşkilatının rəhbəri
- mərkəzi Bankın normativ sənədi
- ✓ kredit təşkilatının baş mühasibi

277. Mühəsibat işçiləri məşğuldurlar:

- ✓ Pul hesablaşma sənədlərinin qəbulu və sənədlərə nəzarət
- pul hesablaşma sənədlərinin verilməsi ilə
- nağd pulların qəbulu və verilməsi ilə
- nağdsız hesablaşmalarla

- müştəriləri dinləməklə

**278.** Xarici valyutada əməliyyatların uçotu aparılır:

- ✓ manatla aparılan balans hesablarında
- manatla aparılan şəxsi hesablarda
- balansın ayrıca bölməsinin hesablarında
- ayrıca balans hesablarında
- balansdan kənar hesablarda

**279.** Balansdan kənar hesabdır:

- 45818
- 30162
- 40702
- ✓ 90902
- 70102

**280.** Balans hesabıdır:

- 90916
- 91816
- 90902
- ✓ 3012
- 90901

**281.** Balans və balansdan kənar hesabların müxabirləşməsinə

- Mərkəzi Bankın razılığı ilə icazə verilir
- idarə heyətinin razılığına əsasən icazə verilir
- icazə verilir
- ✓ icazə verilmir
- yalnız illik hesabatın tərtibində icazə verilir

**282.** İkitərəfli yazılış metodu ..... hesabların müxabirləşməsində istifadə olunur.

- Mərkəzi Bankın icazə verdiyi hesabların
- yalnız balans hesablarının
- müxbir hesablarla
- yalnız balansdan kənar hesabların
- ✓ balans və balansdan kənar hesabların

**283.** Bankın hesab planında aktivpassiv hesabları əks olunurmu:

- bankın uçot siyasətindən asılı olaraq
- Mərkəzi Bankın icazəsi ilə
- ✓ yox
- Hə
- Maliyyə Nazirliyinin razılığı ilə

**284.** Bankın hesab planı dedikdə ..... başa düşülür.

- hesablar üzrə qruplaşdırılmış cədvəl
- hesabların iqtisadi məzmununa görə qruplaşdırılması
- bank əməliyyatlarının əks olunması

- mühasibat uçotunun analitik hesablarının siyahısı
- ✓ mühasibat uçotunun sintetik hesablarının sistemləşdirilmiş siyahısı

**285.** Inventarlaşma ..... tərəfindən müəyyən edilir:

- baş Mühasib
- müvəkkil şəxs
- yuxarı təşkilat
- səhmdarların yığıncağı
- ✓ bankın rəhbəri

**286.** Bank müştərisinin şəxsi hesabından çıxarış .....nüsxədə çap edilir

- ✓ dörd
- iki
- çap edilmir
- üç
- bir

**287.** Şəxsi hesab üzrə əməliyyatlar əks edilir

- adi kağızlarda
- sintetik hesabda
- açılmış hesabların qeydiyyatı kitabında
- ✓ şəxsi hesabın aparılması üçün müəyyən olunan blank formasında
- bank daxili əməliyyatların əks olunduğu qeydiyyat kitabında

**288.** Sintetik uçotun məqsədidir

- balans məlumatlarını qruplaşdırmaq
- analitik uçot əməliyyatları üzrə dəqiq məlumatların əldə edilməsi
- idarəetmə qərarlarının qəbulu üçün sintetik uçotdan istifadə
- ✓ analitik uçot məlumatlarının sintetik hesablar üzrə qruplaşdırılması
- analitik uçot sənədlərində pul vəsaitlərinin, qiymətlilərin mövcudluğu və hərəkətinə nəzarət

**289.** əməliyyat jurnalının aparılmasında məqsəd.....

- hesablar üzrə balansı müəyyənləşdirmək
- əməliyyatları sintetik uçotda əks etdirmək
- müştərilərlə münasibət qurmaq
- bank daxili əməliyyatların uçotunu aparmaq
- ✓ cari günün əməliyyatları üzrə qalıqların çıxarılması

**290.** Sintetik uçot məlumatlarından istifadə edilir:

- ilkin pul hesablaşma sənədlərinin ümumiləşdirilməsində
- mühasibat hesablarına nəzarətdə
- bankın daxili fəaliyyəti haqqında məlumatların ümumiləşdirilməsində
- ✓ bank fəaliyyətinin təhlili və idarə olunmasında
- ikili yazılış qaydalarında

**291.** Hər bir ikinci sıra balans sintetik hesabına açılır.....

- balans hesabları
- balansdan kənar analitik hesab

- gizlin hesab
- birinci sıra hesablar
- ✓ analitik uçotun şəxsi hesabı

**292.** Sintetik uçot sənədləri tərtib edilir

- aylıq
- gündəlik
- rüblük
- ✓ həmişə
- illik

**293.** Analitik uçot sənədləri tərtib edilir

- bank müdirinin müəyyən etdiyi tarixdə
- rüblük
- illik
- ✓ gündəlik
- aylıq

**294.** Sintetik uçot sənədidir

- memorial order
- şəxsi hesablar
- ödəniş tapşırığı
- balans hesabları
- ✓ gündəlik dövriyyə cədvəli

**295.** Krediti rəsmiləşdirməyə hazırlaşan zaman:

- müştəri və bank arasında kredit müqaviləsi bağlanılır
- ✓ borc alanın sənədlərinin təhlili həyata keçirilir
- kreditin mühasibat rəsmiləşdirilməsi aparılır
- akkreditiv
- borc alanın anketləşdirilməsi aparılır

**296.** Fiziki şəxslərdən pul vəsaitinin kassaya qəbulu aparılır:

- memorial orderlə
- ✓ mədaxil kassa orderlə
- xərc kassa orderlə
- Maliyyə Nazirliyinin təlimatı ilə
- nağd ödənişə elanlar

**297.** Bankın kassa proqnozu ..... əsasında tərtib edilir

- bankın müştərilərinin tərtib etdiyi məlumatlar
- ✓ müştərinin ilkin rəsmiləşdirdiyi sənədlər
- kassa sifarişi
- hesablaşma sənədinin adı
- mühasibat uçotu məlumatları;

**298.** əməliyyat günü başa çatdıqdan sonra nağd pulun qəbulu üçün işləyir:

- mədaxilməxaric kassası

- ✓ axşam kassası
- gündüz kassası
- hesabdakı vəsait qalığı
- yenidən sayma kassası

**299.** Satış pulunun inkassasiyası zamanı müşahidə vərəqəsi rəsmiləşdirilir:

- üç nüsxədə
- dörd nüsxədə
- bir nüsxədə
- ✓ iki nüsxədə
- bank müdirinin imzası

**300.** Bankın əsas vəsaitlərinin yenidən qiymətləndirilməsinə bir dəfə .... icazə verilir:

- iki ildə bir dəfə
- ✓ ildə bir dəfə
- yarım ildə bir dəfə
- hesablaşma çekləri
- ayda bir dəfə

**301.** əsas vəsaitlərin uşot vahidinə aiddir:

- inventar obyektləri
- ✓ ədədlə miqdarda
- bazar dəyərində
- orderlər
- manatla dəyərdə

**302.** Nağd ödənişin elanı ibarətdir:

- dörd hissədən
- ✓ iki hissədən
- üç hissədən
- qısa müddətə olar
- bir hissədən

**303.** Bank işçisindən bankın kassasına daxil olan nağd pulun uçotu üçün hansı hesabdan istifadə olunur

- 20305
- ✓ 20209
- 60305
- 60308
- 40702

**304.** əmanət hesabına fiziki şəxslərdə nağd pulların daxil olması zamanı:

- hesab üzrə debet dövryyəsi artır
- ✓ həm kredit həm debet dövryyəsi artır
- hesab üzrə kredit dövryyəsi artır
- hesab üzrə kredit dövryyəsi azalır
- hesab üzrə debet dövryyəsi azalır

**305.** Hesabat arayışını kim tərtib edir

- əməliyyat işçisi

- ✓ kassir
- kassa müdiri
- nəzarətçi
- mühasib

**306.** Məxaric üzrə kassa jurnalını kim doldurur

- əməliyyat işçisi
- ✓ nəzarətçi
- mühasib
- kassa müdiri
- kassir

**307.** Mədxil üzrə kassa jurnalını kim doldurur

- bankın müdiri
- ✓ mühasib
- kassa müdiri
- nəzarətçi
- kassir

**308.** Nağd pul və digər qiymətlilərlə əməliyyat aparan kassa işçiləri ilə:

- hüquqi müqavilə imzalanır
- ✓ Tam maddi məsuliyyət üzrə müqavilə bağlanılır
- maddi məsuliyyət haqqında müqavilə imzalanmır
- sığorta müqaviləsi imzalanır
- məxfilik haqqında müqavilə bağlanılır

**309.** Qiymətlilərin qorunması və nağd pulların saxlanması üzrə məsul şəxslərin məsuliyyəti hansı sənəd əsasında müəyyənləşdirilir

- kassa rəhbərinin göstərişi ilə
- Maliyyə Nazirliyinin sərəncamı ilə
- Mərkəzi Bankın normativ sənədi ilə
- ✓ kredit təşkilatının sərəncamı ilə
- Milli Məclisin qanunu ilə

**310.** Günün axırına kredit təşkilatlarının əməliyyat kassasında nağdı pul saxlanması minimum qalığı hansı sənəd əsasında müəyyən edilir

- ✓ kredit təşkilatının sərəncamı ilə
- Mərkəzi Bankın normativ sənədi ilə
- Maliyyə Nazirliyinin sərəncamı ilə
- kassa rəhbərinin sərəncamı ilə
- Milli Məclisin qərarı ilə

**311.** Kredit təşkilatlarının əməliyyatları müəyyənləşdirilir

- Mərkəzi Bankın normativ aktlarının tələbi əsasında
- kredit təşkilatı rəhbərinin hazırladığı qaydalarla
- bankın rəhbərinin istəyi ilə
- Mərkəzi Bankın əsasnaməsi ilə
- ✓ «Banklar haqqında qanun» və Mərkəzi Bankın lisenziyası əsasında müəyyən olunan əməliyyatların siyahısı ilə

**312.** Mərkəzi Bankın ərazi idarələrindəki müxbir hesablarından çıxarış aldıqdan sonra əməliyyat aparılır

- iş günündən sonra

- üç gündən sonra
- iş həftəsinin son günündən gec olmayaraq
- hesabat dövrü ərzində
- ✓ növbəti gündən gec olmayaraq kredit təşkilatlarının iş • günü başlananadək

**313.** Elektron sənədlərin ləğvi aşağıdakı müddətlərdə aparılır

- ✓ kağız daşıyıcıları üzrə sənədlərin sürətlərinin ləğvi ilə eyni zamanda
- bankın rəhbərliyi ilə razılaşdırıldıqdan sonra kağız daşıyıcılarının ləğvindən bir il sonra
- əsas vəsaitlərin uçotu hesabının debeti ilə pul vəsaitlərinin uçotu hesabının müxbirləşməsində
- bu sənədlərin kağız daşıyıcılarında olan surəti ləğv edilmir və arxivdə saxlanılır
- kağız daşıyıcılarının ləğvindən bir il keçdikdən sonra

**314.** Memorial mühasibat sənədləri saxlanılır:

- ✓ debetləşdirilən balans hesablarının artan nömrələri üzrə hər iş günü üçün tikilmiş gündəlik sənədlər
- debetbalans
- hesablarının artan qaydasında həftəlik tikilmələri
- bütün il üzrə, aylar üzrə tikilmələri
- hər ay üzrə balans hesablarının azalan sırasına görə
- bankın kassasında

**315.** Mühasibat yazılışlarında düzəlişlərə:

- icazə verilir, lakin buna görə inzibati cəza nəzərdə tutulur
- baş mühasibin razılığı ilə
- yalnız bankın rəhbərinin icazəsi ilə
- ✓ storno metodu ilə aparılana icazə verilir
- icazə verilmir

**316.** əməliyyat günü başa çatdıqdan sonra banka təqdim olunan hesablaşma – pul sənədləri bir qayda olaraq müştərilərin hesablarına növbəti iş günündə yazılır. əməliyyat günün dəqiq vaxtı müəyyən olunur:

- bankın müştərisi tərəfindən
- bankın mühasibi tərəfindən
- Mərkəzi Bankın əsasnaməsi ilə
- ✓ bankın rəhbəri tərəfindən
- kassa işçisi tərəfindən

**317.** Bank sənədləri öz sənəd dövriyyəsində ..... intervaldan keçir

- beş interval
- sənədlərin uçot registrinə daxil edilməsindən ibarət olan bir interval
- əllidən çox
- ✓ bir qayda olaraq dörd
- iki interval

**318.** əməliyyat günü ərzində hesablaşma kassa sənədlərinin qəbulu rəsmiləşdirilməsi və hesablarda əks olunması müddəti

- iki gün ərzində
- cari ilin sonunadək
- rüb ərzində
- ✓ həməən gün
- bir iş həftəsi ərzində

**319.** Sənəd dövriyyəsi dedikdə başa düşülür

- banklararası sənədlərin hərəkəti
- sənədlərin bankdan çıxdığı andan hərəkəti (sxemi)
- HKM vasitəsi ilə sənəd dövriyyəsi
- ✓ müştərilərin və bankın bütün sənədlərinin banka daxil olma müddətindən günün sənədlərinə daxil edilənədək müddət
- banka daxil olan sənədlərin hərəkəti (sxemi)

**320.** Bank sənədləri dedikdə ..... başa düşülür

- hesablaşma sənədləri
- yalnız tədiyyə tapşırığı, ödəniş tələbnaməsi və akkreditivi
- Mərkəzi Bankın əsasnaməsinə uyğun sənədlər
- ✓ bank uçotunda əks etdirilməyə əsas verən bütün sənədlər
- kredit təşkilatının rəhbəri və ya baş mühasibi tərəfindən imzalanan sənədlər

**321.** Müxbir hesablar üzrə əməliyyat aparmağa əsas verir

- kassa mədaxil orderi
- müşahidə cədvəli
- Maliyyə Nazirliyinin əsasnaməsi
- kassa məxaric orderi
- ✓ HKM tərəfindən banka verilən müxbir hesab üzrə çıxarış

**322.** Bank sənədləri bölünür:

- hesablaşma
- mədaxilməxaric
- ✓ kassa və memorial
- kassa və mədaxil
- balans və balansdankənar

**323.** Tətbiq olunası sənədlərin siyahısı əks olunur

- Maliyyə Nazirliyi əsasnaməsində
- Mərkəzi Bankın əsasnaməsi ilə
- dövlətin bank sənədləri siyahısında
- Mərkəzi Bankın tövsiyyələrində
- ✓ Azərbaycan sənəd idarəçiliyində

**324.** Sinteik uçot sənədidir

- qalıq cədvəli və gündəlik balans
- qalıq cədvəli və şəxsi hesab
- aylıq balans
- şəxsi hesabdən çıxarış
- ✓ gündəlik dövriyyə cədvəli və gündəlik balans

**325.** əlavə dəyər vergisindən azad edilir:

- xarici valyutaların satışı
- xarici valyutanın alqısı
- ✓ depozit əməliyyatları
- inkassasiya üzrə əməliyyatlar
- sənəd daxil olduqda

**326.** Mənfəət və itkilər hesabatında əks etdirən simvollar ..... əks etdirir:

- altı rəqəmi
- üç rəqəmi
- sumkasında saxlaya bilər
- beş rəqəmi
- ✓ dörd rəqəmi

327. Valyuta əməliyyatlarının siyahısı əks etdirilir:

- “Bank fəaliyyəti” haqda qanunda
- bank müdirinin razılığı ilə silinir
- Valyutanın alqısı – satqısı haqda lisenziyada
- ARnın mülki məəcəlləsində
- ✓ “Valyuta tənzimlənməsi və valyuta nəzarəti” qanununda

328. Sonradan yenidən satılmaq məqsədilə səhmlərə qoyulan vəsaitə aiddir:

- başqa əməliyyatlar
- Yenidən qiymətləndirmə üzrə gəlirlər hesabın kreditinə
- vasitəçilik əməliyyatları
- ✓ aktiv əməliyyatlar
- passiv əməliyyatlar

329. Qiymətlilərin qorunub saxlanılan yerin açarı saxlanılır:

- bankın kassa işçisi
- Debet kapital qoyuluşu üzrə hesab
- bankın baş mühasibində
- ✓ qiymətlilərin saxlanılmasına cavabdeh olan vəzifəli şəxs, kassa işçisi
- bankın rəhbərində

330. Kreditləşmənin obyektı – bu

- fiziki şəxs
- materialların saxlanma yerinə, qiymətlərinə görə ayrılıqda
- kredit müqaviləsi
- hüquqi şəxs
- ✓ maliyyələşdirilən obyekt

331. Bankomatın nağd pulla yüklənməsi aparılır:

- üç gündən bir
- kredit təşkilatlarının qərarına əsasən
- hər gün
- iki gündən bir
- ✓ lazım olanda

332. Bankda istənilən mülkiyyət formasında olan müəssisəyə açılır:

- ✓ hesablaşma hesabı
- cari hesab
- ssuda hesabı
- torpaq sahəsinin istifadə hüququ
- ehtiyat hesabı

333. Akkreditiv bu:

- geri çağrılmayan

- binalar
- bağlı
- ✓ örtülü
- geri çağrılan

**334.** Faktoring əməliyyatlarıbu:

- kreditor borcudur
- debitor borcudur
- ilkin dəyərdən yuxarı olmayan dəyərlə
- nağd pulun verilməsidir
- ✓ hesabqaimənin alınmasıdır

**335.** İnkasso tapşırığı yayılır

- altı nüsxədə
- ilkin dəyərdən aşağı
- beş nüsxədə
- ✓ dörd nüsxədə
- üç nüsxədə

**336.** Yenidən qiymətləndirmə zamanı hesabın qalığı gəlirlər(xərclər) hesabına köçürülməyə məxsusdur:

- hər il
- dəyərindən asılı olmayaraq silah
- hər rüb
- ✓ hər ay
- hər gün

**337.** Kommersiya bankları qiymətli kağızlar bazarında ..... sifətində çıxış edə bilirlər.

- alətlər, istehsal və təsərrüfat inventarları
- başqa qiymətli kağızların investoru kimi
- ✓ öz qiymətli kağızlarının emitenti kimi
- qiymətli kağızları alan investor kimi
- vasitəçi

**338.** Axşam kassaları aşağıdakı əməliyyatları aparır:

- pulun ehtiyata keçirilməsi
- nağd pulun inkassasiyası
- ✓ nağd pulun qəbulu
- nağd pulun verilməsi
- Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada

**339.** Emissiyon qiymətli kağızlara aiddir:

- opsiyonlar
- sertifikatlar
- keçmiş ilin bölüşdürülməmiş mənfəəti
- veksellər
- ✓ istiqrazlar s

**340.** Kredit dosyesi saxlanılır

- iyirmi il
- istənilən ödəniş formasında təsis olunan banklara

- beş il
- on il
- ✓ müddətsiz

**341.** Ssudanın qaytarılmağa etibarsız olmasını qəbul etmək üçün zəruridir:

- kredit şöbəsinin tapşırığı
- nominal dəyərlə yuxarı dəyərlə
- bankın baş mühasibinin tapşırığı
- ✓ məhkəmə orqanının qərarı
- bank rəhbərinin sərəncamı

**342.** Adətən kommersiya təşkilatlarına biznesin inkişafı üçün verilir:

- kredit xətti
- bazar dəyəri yalnız xarici valyuta ilə müəyyən olunan səhmlər
- ipoteka krediti
- ✓ istehlak krediti
- sadə kredit

**343.** Hüquqi şəxsə (bankdan başqa) kredit köçürülür:

- cari hesaba
- 50%
- ssuda hesabına
- müxbir hesabına
- ✓ hesablaşma hesabına

**344.** Xüsusi bank sənədləri kateqoriyasına aiddir:

- mədaxil kassa orderi
- borc vəsaiti
- düzəliş orderi
- xərc kassa orderi
- ✓ memorial order

**345.** Bank əməliyyatları üzrə hesablanılan faiz əks olunmalıdır:

- ✓ həmin dövrdə, hansı ki hesablanılıb
- hesabat ilinin əvvəlində
- hər ay
- borc vəsaiti
- hesabat ilinin sonunda

**346.** Ticarət təşkilatlarına adətən açılır:

- kredit xətti
- yalnız debet
- sadə ssuda hesabı
- ✓ xüsusi ssuda hesabı
- hesablaşma hesabı

**347.** Ssudanın rəsmiləşdirilməsi üzrə sənədə aiddir:

- kreditin verilməsi haqda razılaşma
- təsisçilik müqaviləsi
- Maliyyə Nazirliyinin göstərişi olarsa

- qeydiyyat haqqında şəhadətnamə
- ✓ kredit müqaviləsi

**348.** Sənayedə bank adətən kreditləşdirir:

- yolda olan mallar
- obyektin balans dəyərindən yuxarı
- hazır məhsullar

- ✓
  - xammal və material
- hesablarda olan vəsait

**349.** Borc alanın hüquqi hüquqlarını təsdiq edən sənədlərə daxildir:

- maliyyə planı
- müəssisənin rəhbərliyi haqda məlumat

- ✓
  - biznes – plan
- imza və möhür nümunəsi kartoçkası
- ildə bir dəfə